

# Parallel

www.paralel.az  
İctimai-siyasi qəzet

14

sentyabr  
2023-ci il

Nö 065 (3634)  
Qiyməti 50 qəpik

Gün-Xəbər



## PREZİDENT İKİ UNIVERSİTETİN REKTORUNU DƏYİŞDİ

Bakı Mühəndislik Universiteti ilə Sumqayıt Dövlət Universitetinin rektörleri dəyişdirilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Səh. 2

## BAKİDAKİ SÜRÜŞMƏ ZONALARI YENİDƏN AKTİVLƏŞİB

Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.

AzTV xəbər verir ki, istifadəyə verilən yolda yenidən çatlar əmələ gelib.

Bu çatlar bütün yol ve səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.

Qeyd edək ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.

Coğrafiya İnstitutunun şöbə müdürü Mirnur İsmayılov AZTV-yə bildirib ki, artıq sürüşmələrin fəallاشma vaxtıdır və ehtiyatlı olmaq lazımdır: "Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir.

Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və səfəllaşmasına imkan verməyəcək".



## Beyləqanın Haramı düzündə "əjdahalar" peyda olub



Asif Ağayev rayonda  
nə işlə məşğuldur,  
bilən varmı?

Səh. 6

## İmtina etmək mədəniyyəti...



Onun gözəl  
gələcəyinin olduğuna  
inanıram

Səh. 8

## Ağ xalat, yoxsa ağ kəfən...



"Bürokratik əngəllər"ə  
kimlər rəvac verir?

Səh. 5



"Ermənistən Qarabağ problemini erməni arqumentləri ilə həll edə bilməz və edə bilməyəcək".

Bunu ölkənin baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət saatında "Ermənistən" fraksiyasından olan deputat Qeqam Manukyanın "Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyi ilə bağlı erməni arqumentləri varmı" sualını cavablandırarkən deyib.

"Əslində sualınız artıq sizə cavab verir. Bu, istər müxalifət, istərsə də iqtidar olmayışımızdan asılı olmayaraq, hamımız üçün ümumidir. Biz uzun illərdir ki, "erməni arqamenti" anlayışından istifadə etmişik və Qarabağ problemini bu konsepsiya çərçivəsində həll etməyə çalışmışıq. Təəssüf ki, Qarabağ probleminin erməni arqumentlərilə həll edilməyəcəyini dərk etməmişik. Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq arqumentlər və hüquqi güvvəyə malik qorarlar var. Biz inanırdıq ki, erməni arqumentləri ilə onları zəiflədə, üstələyə, ləğv edə bilərik", - Paşinyan cavab verib.

"Problem ondadır ki, biz heç bir məsələni erməni arqumentləri ilə həll edə bilmərik, bu gün də heç bir məsələni həll edə bilmərik və edə bilməyəcəyik. Əgər bu mümkün olsayıdı, müxalifət vaxtında məsələni həll edərək və məsələ bu gün qədər gəlməzdidi", - baş nazir bəyan edib.

Danişqlar zamanı Azərbaycana problemi müharibəsiz həll edəcəyinə dair ümidi vermək lazımlığını bildirən Ermənistən ikinci prezidenti Robert Köçəryanın bəyanatına toxunan Nikol Paşinyan qeyd edib ki, yeni hakimiyyət Azərbaycana ümidi verə bilməzdi, çünkü ümidi vermək üçün imkanlar artıq tükenmişdi. "Biz hakimiyyətə gələndə artıq verdiyiniz ümidi doğrultmağın vaxtı çatmışdı. Bütün məsələ budur", - Paşinyan deyib.

## PREZİDENT İKİ NİVERSİTETİN REKTORUNU DƏYİŞDİRDİ

Bakı Mühəndislik Universiteti ilə Sumqayıt Dövlət Universitetinin rektörleri dəyişdirilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.



Belə ki, sərəncamla Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Yaqub Maksum oğlu Piriyev rektor təyin olunub.

Yaqub Piriyev uzun illər "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvlərindən biri olub.

O, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində Nəqliyyat fakültəsinin dekanı kimi çalışıb.

Y.Piriyev bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdürü vəzifəsini icra edirdi.

Dövlət başçısının 23 iyun 2021-ci ildə imzaladığı sərəncamla Y.Piriyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.



Digər sərəncamla Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Rüfət Eyvaz oğlu Əzizov isə SDU-nun rektoru təyin olunub.

Qeyd edək ki, Rüfət Eyvaz oğlu Əzizov 7 aprel 1980-ci ildə Bakıda anadan olub. Əslən Masallı rayonundandır. Bundan əvvəl Təhsil İnstitutunda direktoru vəzifəsində çalışıb. Həmin vəzifəyə Təhsil nazirinin əmri ilə 2021-ci ildə təyinat alıb.

Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul edilib və 2003-cü ildə məzun olub.

Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini alıb.

2008-ci ildə peşəkar inkişaf programını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olub (Chartered Scientist).

2014-2016-ci illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA programını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəciliyi, Executive MBA programını bitirib.

Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedagoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.

2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak edib.

8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb.

2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal – Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib.

2019-cu ildə Ernst Young "İlin İş Adamı" müsabiqəsində Sosial Təsir nominasiyası üzrə qalib olub.

Rüfət Əzizov həmçinin Bakı Ali Neft Məktəbinin MBA programında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin idarə olunması Məktəbində (PMI sertifikat) dərs deyib.

Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir.

"Engineering For Kids" şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir.

Böyük Britaniya İsvəçin miş Krallığın xarici işlər naziri Ceyms Kleverli Ankara- Fidanla keçirdiyi görüşün nəticələrinə dair mətbuat

## "Türkiyənin narahatlıqlarının aradan qaldırılması vacibdir"

Türkiyənin narahatlıqlarına dair problemlərin qısa zamanda aradan qaldırılmasını vacib hesab edir.

APA-nın İstanbul müxbiri- nin verdiyi xəbərə görə, bu barədə Birləş-



da türkiyəli həmkarı Hakan dır.

konfransı zamanı bildirib.

O qeyd edib ki, İsvəçin NATO-ya daxil olması alyans üçün güc artımı olacaq və krallıq mövcud problem-lərin həllində dəstək verməyə hazırl

## İranlı professor Bakıda xəstələrə narkotik tərkibli dərman verirmiş: 10 min manat ödəyib ölkəsinə qayıtdı

Bakıda yerləşən İran Klinikasının ortoped həkimi, tibb elmləri üzrə professor Seif Bargihi Tohid Rahman ölkəyə qacaqmalçılıq yolu ilə narkotik tərkibli vasitələr və güclü təsiredici dərmanlar getirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo"nun eldə etdiyi məlumatə görə, iranlı həkim narkotik tərkibli vasitələri və digər güclü təsiredici dərmanları gömrük postunda bəyan etmədən Bakıya gətirib.

Professor hava limanında yoxlama zamanı gömrükçülər tərəfində saxlanılaraq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2 (qacaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) 234.2 (narkotik əldə etmə, hazırlanma, satma) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülləb, barəsində Bakıdan çıxması qadağan edilməsi şartı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Anket məlumatlarından görünür ki, təqsirləndirilən şəxs Tehran Universitetinin professoru, həmçinin FIFA-nın dopinq və tibbi işlər üzrə məmurudur. O, eyni zamanda, Səhiyyə Xidmətləri Universitetinin nəzdində "İmam Xomeyni" xəstəxanasında və İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin klinikasında (İran Klinikası) ortoped həkim kimi işləyir. Professor hər ay yeddi-on gün ərzində Azərbaycana gələrək, İran Klinikasında xəstələri müayinə və müalicə edib.

Seif Bargihi Tohid Rahman məhkəmədə verilmiş ittihamlarla özünü təqsirli bilib.

O, ifadəsində narkotik tərkibli vasitələr və dərmanları müalicə məqsədilə tətbiq

etdiyini bildirib:

"Həmin dərmanları mənə Tehranda olarkən xeyriyyə məqsədilə vermişdilər. Bakıya gələndə isə həmin dərmanları burada ehtiyacı olan xəstələrə verməyi düşünərək özümlə götürdüm. Bakıdakı pasiyentlərimdən birində Parkinson xəstəliyinin əlamətləri var idi. Həmin dərmanlar da ona müsbət təsir edirdi. Qiyməti də elə baha olmadığını görə heç pul da almırdım. Bir müddət sonra pasiyentin vəziyyəti ilə bağlı iranlı tanış həkimlə səhəbə etdim. Təvsiyə etdi ki, bundan sonra nisbətən yüngül təsirli dərman vasitə-



lərindən istifadə olunmalıdır. Dediym ki, xanım pasiyentin maddi imkanı olmadığından digər dərmanları da mən alıb gətirməli oldum. Nə psixotrop, nə də güclü təsir edən dərmanları qazanc əldə etmək üçün gətirmişəm. Yeganə məqsədim xəstələrə yardım edərək həkim kimi məndən razı qalmaları olub".

İttihad olunan professor Azərbaycanda olduğu müddətdə dörd yüzdən çox xəstəni təmənnəsiz müalicə və müayinə etməsini, rəsmi icazə olduğu müddətə müalicə və müayinə etməyi davam etdiriyini nəzərə alaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edib.

Hökəmə əsasən, Seif Bargihi Tohid Rahman 10 min manat cərimə cəzasına məhkum edilib. Professor cəriməni ödəyən kimi dərhal ölkəsinə qayıdır.

# FARS REJİMİNİN RİYAKAR SİFƏTİ İFSĀ OLUR

**Tehran ABŞ-Ermənistan hərbi təliminə  
niyə kəskin reaksiya vermir?**

İrandakı hakim rejim uzun illərdir ABŞ-ı və İsraili özünüň əsas düşmənləri elan edib, bu dövlətlərin İranı dağıtmak, məhv etmək istədiyini bildirib. Eyni zamanda, özünüň qonşu dövlətlərle siyasi münasibətlərini də həmin dövlətlərin İsrail və ABŞ-a münasibəti əsasında formalasdırıldıqını qətiyyən gizlətmeyib...

Bu günlərdə Ermənistan özərazisində, yəni, İranın "qulağının dibində", "burnunun ucunda", "gözünün içində" və s. ABŞ-la birgə hərbi təlimlər keçirir. Ötən illərdə dəfələrlə Azərbaycanı undurma ittihamlarla - guya İsraili İranla sərhədə getirdiyimizə, hətta həmin əraziləre hardansa terrorçular yığıdıgmıza görə "şirin quyuğu" ilə hədələyən İran rejimi Ermənistanın ABŞ-la birgə keçirdiyi hərbi təlimlərə dilini həmin quyuğun altına soxmaqla reaksiya verir.

İranın nə dini lideri, nə prezidenti, nə də heç olmasa XİN başçısı yox, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, o da



yalnız ona bu barədə sula veriləndən sonra ABŞ ilə Ermənistanın ortaq təlimlərindən danışır. De-dikləri də bu olub:" Bölgədəki problemlər region ölkələri tərəfindən həll olunmalıdır. Biz trans-regional qüvvələrin bölgədə mövcudluğunu sabitlik və təhlükəsizliyə zidd hesab edirik".

Xatırladaq ki, 44 günlük müharibədən bir il keçməmiş İrandakı rejim Azərbaycanın qələbəsindən keçirdiyi sarsıntını və hiddəti gizlədə bilməyərək, ölkəmizi şərləməyə, hədələməyə və sərhədlərimizdə hərbi təlimlər keçirməyə başlamışdı. Həmin vaxt İranın XİN rəhbəri Hüseyin Abdullahian, ardınca isə Xameneinin özü Azərbaycanı hədələdi və təlimin hədəfinin Bakı olduğunu rəsmən elan etdilər.

O günlərdə Abdullahianın de-dikləri yaddan çıxmayıb: "Bakıya dəfələrlə bəyan etdik ki, sərhədlərimizin yaxınlığında saxta sionist rejimin elementlərinin mö-

vcudluğuna dözen deyilik. Sionistlər terrorçuların Azərbaycana müdaxiləsi bize aydır. Təlimlər də onlara mesajımızdır;

İran bölgədə və sərhədlərində geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcək;

Biz Azərbaycanda sionistlərin və terrorçuların olmasından? - red.) xəbərdarıq. Azərbaycan Respublikası sərhədində hərbi təlimlər keçirərək bölgədəki sionistlərə və terrorçulara bir signal ötürdük..."

Yaxşı, Azərbaycanı olmayan məsələlərə görə şərəyib hədə-qorxu gələn, sərhədlərimizdə təlimlər keçirən, "şirin quyuğundan" -filandan nağıllar danişan İran rejimi, Xamenei, deputatlar və s. niyə susurlar? Bəs "şirin quyuğu" neçə oldu? Hanı hədə-qorxular? Hanı İranın "qırmızı cı-zgiləri"? Hanı sərhədə qoşun yiğilması? Hanı sərhəd boyu ucuşlar, hərbi təlimlər və sair?

Bundan sonra, günü sabah Azərbaycan da ABŞ-la, yaxud İsraille birgə hərbi təlimlər keçirse, İranın səsini belə çıxarmağa ha-

qi varmı?

Ümumiyyətlə, İrandakı hakim rejimin çürük, riayakar, ikiüzlü və adını daşıdığı İslam dəyərləri ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan mahiyyəti hamiya və yaxşı məlumdur. Qarabağ bu 30 ildə təkər ermənilərin yox, onlarla birgə torpaqlarımızı talan edib

dəmir-dümürünə qədər daşıyan, ermənilərlə ortaq qacaqmalçılıqla məşğül olan, Qarabağı narkotik-dən tutmuş silah alverinə qədər çirkin ticarət yoluna döndərən, müharibə dövründə işgalçı Ermənistana hər cür dayaq duran və hətta 44 günlük müharibədən sonra da separatçılara nöyüt və silah daşıyan İranın işgalində olub.

Odur ki, bu gün İran rejiminin Azərbaycanın, onun haqq işinin yox, məscidlərimizdə donuz saxlayan və İslama nifret etdiyini hər addımında sübuta yetirən Ermənistənən yanında olması təbiidir...

Cəlal Məmmədov

## Ermənilər Azərbaycandan torpaq qopara bilməz

Ermənistan dövlətinin apardığı siyaset çox təhlükəlidir. Hazırda bölgədə təhlükəli oyun oynayır. Bu oyun tək Ermənistan üçün yox, bütün region üçün təhlükədir. Ermənistanı Azərbaycan torpaqlarında yaranan və iki əsr arxasında duran, onu qoruyan, türk millətinə qarşı təxribatlarda istifadə edən Rusiyadan üz döndərib ABŞ və Avropa ölkələrinə üz tutması erməni millətinə xas olan xəyanətkar xarakterinə tam uyğundur. Müttətəfiq kimi Ermənistanın Rusyanın Ukraynaya təcavüz etdiyi və başda ABŞ olmaqla, 50-yə yaxın dövlətle baş-başa gəldiyi, qanlı müharibə apardığı və zəif düşdüyü məqamda Ermənistanın Rusiyadan üz döndərməsinə xəyanətdən başqa ad vermək çətindir.

Rusya erməni milletinin özgə torpağında dövlətə sahib olmasına şərait yaratmasının belasını indi dadmağa başladığı zaman Ermənistanın revanşist qüvvələrinin Azərbaycana qarşı tutduğu yol da çox təhlükəlidir. Ermənistanı Azərbaycanla hərb dilində danışmağa cəsarətləndirən ölkələr başa düşməlidirlər ki, türk milləti tarix boyu həmişə "ya qələbə, ya ölüm" sloganı ilə döyük meydənına atılıb və yənə də döyük meydənına atılmağa hazırlıdır. Bəlkə, Azərbaycanın Şanlı Ordusunun 2020-ci ilin sentyabr ayında başladığı 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın edərək, kapitulyasiya halına saldıgi bəzilərinin



**Tapdıq Abbas**

Təsisçi,

"Əməkdar mədəniyyət işçisi",  
Pedaqoji fəlsəfə doktoru,  
Qarabağ müharibə veterani  
t.abbas1952@list.ru

# Paşinyan Rusiya ilə Qərb arasında odla oynayır...

**Ermənilərin arasında doğrudanlı ağıllı adam yoxdur?**

yadından çıxbı? Heç kim tarixi hadisəleri unutmasın...

Azərbaycan dövlətinin Prezidenti erməni millətinə ve milləti girov götürmiş separatçı qüvvələrə, onları himayə edən ölkələrin rəhberlerine dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycanın qonşu dövlətlərinin heç birinin torpağında gözü yoxdur, amma öz torpağının bir qarşısını belə, heç kimə vermək fikirində deyil və qonşu ölkə kimi Ermənistanı sülh müqaviləsi imzalamağa üç ildir ki, dəvət edir. Lakin Ermənistanın ağılsız, tamahıq, qorxaq siyasetçiləri himayəçilərin əlində oyunçağa çevirilərək onların çaldığı havaya oynayır. Əger ermənilər uzaqqorən və ağıllı başla fikirləşməyi bacarsayırlar, 44 günlük müharibədə Ermənistanın 5 min nəfərdən çox, Azərbaycanın isə 3 min nəfər gəncin həyatını itirməsi ən böyük faciədir.

Hər bir müharibənin minlərlə gənc insanların həyatını itirməsilə nəticələndiyi ağır faciələri Ermənistanın revanşist qüvvələri və onlara "qaz vuran" güclü dövlətlərin rəhbərləri öz maraqlarını həyata keçirmək üçün Ermənistanın gənclərini nəticəsi böyük faciələrə yol açan qanlı müharibəyə hazırlayırlar. Bəli, Ermənistan siyasetçilərinin düşüncəsiz, müharibə tərəfdarı olan hərəkətlərin yalnız "sürüye qurd getirən köpeyin" hərəkətinə bənzətmək olar! Ermənistan rəhbərliyi başa düşmür ki, Qərb dövlətlərini Cənubi Qafqaza getirməklə, Ukraynanı büryan müharibənin alovunu regionumuza getirirler. Qərb dövlətlərinin məqsədi heç də Ermənistan və Xankəndində yaşayan bir ovuc erməniləri ağ günə çıxarmaq, Xankəndinə status almaq deyil, Qərb dövlətlərinin əsas məqsədi Ukraynaya təcavüz edən Rusyanı Cənubi Qafqazdan çıxarmaq və Rusyanın hərbi gücünü parçalamaq üçün ikinci cəbhəni açmaqdır. Məgər Rusyanı Cənubi Qafqazdan çıxarmaq o qədərmi asandır? Bu prosesdə baş verə biləcək faciələrin miqyası barədə fikir söylemək, proqnoz vermək mümkünürmü? Bu barədə düşünəndə, Allah ələməsin, adamın gözü qarşısına Suriyada baş verən qanlı, faciəvi olaylar gəlir! Görəsən, Ermənistanın ağızı köpüklənə-köpüklənə bağırın və "mühərabə" istəyən revanşistləri bu barədə düşünürlərmi? İnanmiram...

Bir məqamı qeyd etməyi vacib hesab edirəm. Artıq dünyada özlərinin demokratianın, insan haqlarının, söz azadlığının və ümumiyyətlə, bütün hüquqların qaranti kimi göstərməyə çalışın Qərb ölkələri hərəkət və davranışları ilə sübut edirlər ki, onlar bəyan etdikləri kimi, heç də dünyada hüquq və azadlıqları müdafiə etmir, yalnız öz maraqlarına xidmət edirlər. Məsələn, ATƏT-in Minsk Qrupu (ABŞ, Fransa və Rusiya) BMT TS-nin 4 qətnaməsini yerinə yetirmək üçün 27 il heç bir iş görmədilər və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 il işğal altından saxlamasına şərait yaratdılardı! Təcavüz nəticəsində Qaçqın və köçkün düşmüş bir milyondan çox insanın taleyiyle maraqlanmadılar! Qərbin "ikili standart" deyilən biyabıcı münasibəti yalnız bundan ibarətdir.

**Baxın, dünyada baş verən saysız ədalətsizliklərə bir fikir verin. Xankəndində yaşayan otuz min erməninin hüququ uğrunda mübarizə aparan, "özünü demokratiya beşiyi" adlandıran Qərb dövlətləri İranda bütün haqq və hüquqlardan məhrum edilmiş 35-40 milyon TÜRK millətinin pozulmuş hüquqları barədə bir kəlmə söz belə, demirlər! Yaxud götürək İspaniyada yaşayan 8 milyon kataloniyalıların ayrı dövlət qurub, yaşamaq istəyin qarşısını alırlar, imkan vermirlər, amma ABŞ, Fransa, Almaniya, Rusiya və digərləri Azərbaycanın Xankəndi şəhərində və ətrafında yaşayan 30-40 min erməniye muxtarıyyət statusu tələb edirlər...**



## ERMƏNİLƏRİN TERROR CƏHDİNİN QARŞISI ALINIB

**Müdafıə Nazirliyinin məlumatı**

Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşen döyüş mövgəlerinin arasındaki dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmaya cəhd edib.

Bu barədə Azərbaycan Müdafıə Nazirliyindən bildirilib.

Döyüş növbətçiliyi aparan herbi qulluqcularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.

Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çekilməyə məcbur edilib.

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsləmçə Konfederasiyasına işgəzar səfəri çərçivəsində Cenevrə Universitetinin Qlobal Araşdırıcılar İnstitutu ilə birgə "Regional təhlükəsizlik və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı" mövzusunda dəyirmi masa müzakirələri təşkil olunub.

XİN-dən verilən məlumatə görə, müzakirələrdə nazir Ceyhun Bayramov ölkəmizin xarici siyaset prioritetləri, qonşu ölkələr ilə əlaqələrin

çıxış edib.

Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin, o cümlə-

İqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, bağantwortalar və s. sahələr ilə regional

əsində yaşayan erməni əsilli sakinlərin tələbatlarının ödənilməsi üçün Azərbaycanın

## XİN başçısı: "Ermənistənin sülh gündəliyini təhlükəyə atan davranışları bölgədəki sabitliyə təhdiddir"

dən baş veren regional proseslərin əlaqəliliyindən bəhs edən nazir Ceyhun Bayramov, son dövrlər ərzində həm ikitərəfli əsasda, o cümlədən çox tərəfəli platformalar çərç-

əməkdaşlığın perspektivlərinin mövcud olduğu, xüsusilə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyətinin artlığı bir şəraitdə bu sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurgulanıb.

Regional təhlükəsizlik məsələlərindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistən Azərbaycan və Ermənistən arasında mövcud kövrək normallaşma və sülh gündəliyini təhlükəyə atan davranışların bölgədəki sabitliyə təhdid olduğunu bildirib.

Bu xüsusda, son olaraq, bir tərəfdən Laçın yolu ətrafinda vəziyyətə bağlı guya bölgədə "gərgin humanitar vəziyyət" və "blokada"nın mövcudluğu ilə əlaqədar əsassız iddiaların səsləndirilməsinin, digər tərəfdən Qarabağ bölg-

Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda istifadə edilməsi təkliflərinin rədd edilmesinin bu ölkənin bir-biri ilə ziddiyət təşkil edən adımlarının nümunələrindən sadəcə biri olduğu diqqətə



çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistən baş na-



perspektivləri, mövcud regional təhlükəsizlik məsələləri, çağırışlar və imkanlar barədə

vəsində münasibətlərin inkişafında intensivliğin müşahidə olunduğunu bildirib.

## Paşinyan Rusiyadan üz çevirdiyini rəsmən elan etdi



"Kremli bu dövlətləri özündən əzaqlaşdırmağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik". Yəni Paşinyan demək istəyib ki, Ermənistən Rusiya-nın vassali və forpostu olduğu müddətdə müstəqil ola bilməy-

acək.

Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıysa və ölkəmizlə sülh sazişi imzalayarsa, Rusiyani Qarabağdan çıxarmaq daha asan olar. Əks halda Rusiya Qarabağda hərbi varlığı vəsətəsilə həm Azərbaycana, həmdə Ermənistəna təsir alətini saxlayacaq. Mənşələ Paşinyan Rusiya ilə sağıllaşmaq istəyirsə, bunu təkbaşına edə bilməyəcək, bu, regional səylərlə həyata keçirilə bilər. Ancaq bunun üçün Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması lazımdır".

problemi ilə bağlıdır", - Paşinyan əlavə edib.

2022-ci ilin sonunda Nazirlər Kabinetin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistən Konstitusiya Məhkəməsi Roma Statusun ölkənin əsas qanunu na uyğun olduğunu tanıdı.

Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə Rusiya rəhbərliyinin Ermənistəna daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Zirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi bəyanata baxmayaraq, ərazilərimizdə separatizmi təşviq edən ziddiyətli açıqlamalar səsləndirilməsinin anlaşılan olmaması ilə yanaşı, sülh prosesinin gələcəyini sual altında qoyduğunu bildirib.

Bu xüsusda, bölgədə gedən proseslər və regional vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən düzgün anlaşılmasisi, habelə Ermənistən sülh prosesinə zərbə vuran qeyri-sabit davranışlarının qınanmasının vacibliyi vurgulanıb.

Daha sonra, müzakirələr sual-cavab sessiyası ilə davam edib.



## Azərbaycan-Moldova tibb işçiləri arasında təcrübə mübadiləsi müzakirə olunub

Azərbaycan ve Moldova tibb işçiləri arasında təcrübə mübadiləsi müzakirə olunub.

Tibbi Ərazi Bölmlərini idarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldova Respublikasında səfərdə olub.

11-14 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində Moldova Respublikasının Təcili Tibbi yardım institutunda, Tibbi Təlim üzrə Simulyasiya Mərkəzində, "Timofei Moşneaga" Respublika Klinik Xəstəxanasında, Təcili və Xəstəxanayaqədər Tibbi yardım üzrə Milli Mərkəzdə yaradılan şəraitlə, görülən işlərlə yaxından tanışlıq olub.

Tibb müəssisələrinin rəhbər heyəti və əməkdaşları ilə birge keçirilən görüşlərdə tibb müəssisələrinin idarə olunması, təcili tibbi yardımın gücləndirilməsi, icbari tibbi siğorta sisteminin tətbiqi imkanlarının genişləndirilməsi, simulyasiya mərkəzlərinin formalasdırılması, tibb personalı arasında qarşılıqlı təcrübə və bəlik mübadiləsi müzakirə edilib.



## Naxçıvan Sağlamlıq Mərkəzinin vəzifəli şəxsləri işdən çıxarıllıb

Naxçıvan Sağlamlıq Mərkəzinin vəzifəli şəxsləri işdən azad ediliblər.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vezifələrini icra edən Samiə Sadıxov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru vezifəsini müvəqqəti icra edən Vüqar Babayev işdən çıxarıllıb.

Eyni zamanda S. Sadıxovun digər əmri ilə mərkəzin baş həkimin vezifələrini müvəqqəti icra edən Mətanət Səfərova və baş mühasib Samil Əliyev işdən azad olunublar.

Biləcəri qəsəbəsində yerləşən 11 sayılı uşaq poliklinikasında baş verən qaravəlli olaylar barədə zaman-zaman eşitsəm də, canlı şahidi olmamışdım. Günlərin birində eşitdiklərimin gerçek, yaxud yanlış olduğunu görmək istədim. Bu məraq məni adıgedən məkana qədər apardı. Əslində səhiyyə adı altında fəaliyyət göstərən yerlərin heç birinə məndə güvən qalmayıb. Etibar edəcəyimiz bir səhiyyə xidmetinin fəaliyyət göstərdiyi yerin olmaması, bu sahədə olanların hərəsinin ağızından çıxan bir avazı eşitməyimiz bir bilsəniz bizi bizdən necə alıb, yorub...

O ki, qaldı 11 sayılı poliklinikada ve digərlərində baş verənlərdən yazacaqlarına, əslində hər bir vətəndaşın başına gətirilə bilən ciddi bir vəziyyət haqqında həyecan silqalı ola bilər. Ən azından övladının 11 sayılı poliklinikaya gətirən valideynlər burda hökm süren "Burda mənəm, Bağdadda kor xəlifə" tezisini rahatca anlaya bilər.

Xülasə, keçək əsəs məsələyə. Rəfiqəmle birgə ona edilən telefon zəngilə əlaqədar yollandıq 11 sayılı poliklinikaya. Qeyd edim ki, qapıda bizimlə üz-üzə gələn baş həkimin hökmü dəvənisi, nəzakətsiz söz soruşma tərzi, sanki poliklinikanı özünün "dədə malı" kimi özəlləşdir-

verər, ümid verər, daha müayinəyə gələnlərə qorxunc sözlər deyib, ürəyini dərdə salmaz. Pasientlə ünsiyyətdə olan həkimin danışıği, üz cizgiləri, hərəkəti və izahatları elə olmalıdır ki, sanki dərman effekti kimi, dozasi çox olarsa zəhər, az olarsa nəticəsi olmayacaq...

Hə, qorxunc dedim yadına baş həkimin xəstələrə necə "stimul" verməsi düşdü. Maraqlıdır, ilk dəfə gördüyü pasiente kiminsə övladının ölməsi haqqında danışmaq hansı humanizmdən xəbər verir, hansı çərçivəyə sığır....??!! - buna sonra qayıdırıq, çünkü bu tamami-

gətirib inandırı bilmir ki, yenidən müayinədən keçməli, yeni müalicə təyinati almalıdır. Övlad haqlı olaraq deyir ki, "birinci müayinə nə nəticə verdi ki, ikinci də nə ola?!" Hardasa, övladın fikirlərinə haqq qazandırıram... Çünkü birinci müayinə ve müalicədə həkimlərin məsuliyyətsizliyini və işinə biganəliyini görmüşdürü.

Bəli, artıq məktəblər açılmaq, dərs ili başlamaq üzrədir. Payız da qapılarımızı döyür, deyir ki, bu cür problemi olan uşaqlar, yeniyetmələr müəyyən müalicələr almırlar, dərmanlar qəbul etməli, qida rasionla-



# Ağ xalat, yoxsa ağ kəfən...

## Biləcəridəki 11 sayılı uşaq poliklinikasındaki "bürokratik əngəllər"ə kimlər rəvac verir?

miş kimi aparmasına heyrətlə baxan təkcə biz deyildik. Yuxarıda qeyd etdiyim kimi, rəfiqəmə poliklinikadan zəng gəlməşdi ki, övladınız yetkinlik yaşındadır, artıq ona - yeniyetmələrə nəzarət edən filankəs həkim baxmalıdır. Bu səbəbdən getdiyimiz poliklinika səlahiyyətlərinin uzun-uzadı səhəbtindən belə anlaşıldı ki, rəfiqəmin yeniyetmə qızının həkimi dəyişilib. Ona görə də uşaq yenidən müayinədən keçməlidir. Necə deyərlər işin elə əsl həngaməli tərəfi də bundan sonra başlıdı...

Yeniyetmə qızını poliklinikaya gətirən anaya analizlərin verilməsi və ümumiyyətlə bütün müayinə kabinetlərindən keçməsi üçün gəndərişlər verildi. Aydın oldu ki, yeniyetmə qız qan azlığından ciddi əziyyət çəkir. Bunu bilən müayinə həkim, onlara göndəriş verdi ki, bəs Hematologiya və Qanköçürme Institutunda qanın ümumi analizini versin. Bunu da qısaca qeyd edim ki, ümumiyyətlə, yeniyetmələrə baxan həm sahə həkimləri, həm də nevroloqlar pasientlə nədənsə çox pessimist və ruhdan salma xarakterli tərzdə danışırlar... (poliklinikalarda bu cürdü).

Hansı ki, dədə-babadan görmüşük ki, həkim xəstələrə ruh

lə ayrı mövzudur.

Elə Hematologiya və Qanköçürme Institutunda mövcud olan xaos da bir başqa mövzudur... Orda da hər şey bir tərəfə, insanların çoxluğundan sərbəst hərəkət etmək belə, mümkün deyil. Necə deyərlər, "iyinə atsan, yerə düşməz..."

Nə isə, zor-bəlayla da olsa, göndəriş alıb analiz üçün qangötürülən otağa keçdi. Yeniyetmə qızın damarından normadan artıq o qədər qan çəkdilər ki, vəziyyəti pisləşdi... Gəlindi bundan sonra yenə də həkimlərə inan, etimad et, görün necə edirsən. Cavablardan aydın oldu ki, uşaqla D3 vitamini və Fr (dəmir) çatışır. Hematoloq xanım doktor bir neçə firma dərmanları yazıb, bir neçə aydan sonra yenidən gəlməyi tövsiyə etdi.

Rəfiqəm övladının səhhətilə əlaqədar, həyecandan həmin o bir neçə ayı depressiyada oldu, yataqdan qalxa bilmədi. Xülasə, vaxt ötdü, vədə yetişdi, övladının hematoloqu ilə yenidən danışıp vəziyyəti anladanda, ana həkim tərefindən qızandı ki, bəs vaxtında gəlməmişən... Tənələrə dözməyən ana vəziyyəti olduğu kimi həkimə danışdı...

İndi də yaziq ana övladını yola

ri zəngin olmalı ki, gələcəyimiz olan bu fidanlar sağlam, gümrəh böyüşünər ki, valideynlər də onlarla fərəh hissi ilə baxa bilsinlər.

Bəlkə də heç bu qədər yazmağa ehtiyac yox idi, bütün bunları tək bu cümləyə sığışdırıb demək olardı - səhiyyə sahəsində çalışan həkimlər özərini o qədər yuxarıdan aparırlar ki, ikinci dəfə onların izi - tozu, nəfəsi olan yerlərə ayaq basmaq istəmirsən. Çünkü bu ağ xalatlıların böyük əksəriyyətinin "müalicə" etdiklərinin sonu ağ kəfənlə bəzənir.

Dədiyim budur ki, ey millətə qənim kəsilən ağ xalatlılar biz heç, bari Allahdan qorxun!



Sahnaz Salehgizi

**Beyləqandan Bakıya qayıdan sonra havaların sərinlənilər, yağışların başlamasını görüb çox sevindim. Tək ona görə yox ki, Bakıda havalar sərnidi və rahat nəfəs almaq mümkün oldu. Həm də ona görə ki, Beyləqanda yüz minə yaxın əhalinin on minlərlə hektar sahəsi susuzluqdan dağma-dil olurdu. Beyləqanlılar artıq 30 ildir ki, hər yay bu problemi yaşayır. Ən çətin problemimiz Qarabağ məsəlesi idi. O da həll edildi, amma biçarə beyləqanlıların problemi deyəsən daha mürəkkəbdür.**

Beyləqan camaati bütün dövrlərdə əməksevər, zəhmətkeş olub, əhali həmin ənənəni bu gün də davam etdirmək əzmindədir. Beyləqanı bəlkə də Azərbaycanın Ukraynası adlandırmaq olar. Amma həyata keçirilən səmərəsiz idarəetmə buna imkan vermir. Beyləqan kimi aqrar rayona mütləq bu sahənin mütəxəssisini rəhbər təyin edib, ondan məhsuldarlıq tələb etmək lazımdır. Bu torpaqda nə ekən bir-bəş məhsul görmək olar. Lakin süni yaradılan su çatışmazlığı buna imkan vermir.

Nədənsə Azərbaycan məmurlarının hərəkətini müşahidə edəndə adamın xeyali-na xam yonca sahəsinə düşmüş ac dana gelir. Çünkü bu iki hərəkət arasında sözlə ifadə edilməyəcək dərəcədə paralləller, eyniliklər var. Xam yonca sahəsinə düşən ac dana hər vəchle qısa zaman daxiliñə, tələsik daha çox ot yemek istəyir və bu mənzərəni ömründə heç olmasa bir dəfə görməyən adam onu heç cür təsəvvür edə bilməz. Bizim məmurlar da tam dəqiqliyi ilə o dana kimi bütün sahələrde halal-harama, oğruluq-doğruluğa əhemmiyət vermədən, qısa müddətde daha çox varidati yığmaq istəyir. Elə bil müvəqqəti olduğunu, bu onlara layiq bir görəv olmadığını özləri hamidan yaxşı bilir. Bu isə bir çox hallarda onların özlerinin və sadə vətəndaşların bələsına çevrilir.

Beyləqan rayonunun qərb hissəsində, Füzuli, Ağdam və Ağcabədi rayonları ilə həmsərhəd ərazisində bərəkətli torpaqları olan böyük bir düzənlilik var. Bu düzənlilik Haramı düzü adlanır. Ərazisi min hektarlarla ölçülən bu düzənlilik əvvəller suvarılmazdı - məhdud ərazilərdə dəməyə bostan bitkiləri becərilər, qalan hissəsi isə olaq sahəsi kimi sovxoz və kolxozların yaylaqdan arana qayıdan qoyun sürüllerinə ot-

laq sahəsi kimi verilərdi. Ərazi dövlət torpaq fonduna aiddir.

Son otuz ildə demək olar ki. Haramı düzünün bütün əraziləri dövlət memurları və onların himayədarlıq etdiyi fermerlər tərefindən süni və selləmə suvarma üsulu ilə intensiv becərilir. Ərazidə pambıq, yonca, taxıl, soğan və digər suya tələbatı çox

irlər. Bu dəymədüşər fermerlər isə "gözün üstə qaşın var" deyən belə, tapılmış - "Haqnəzərəm, belə gəzərem...". Çünkü nə rayonda, nə də ümumiyyətlə, respublika suvarma suyunun idarə edilməsilə məsul olan heç bir qurum yoxdur. "Meliorasiya və Su Təsərrüfatı" ASC suyu mənbədən götürüb daşıyıcı kollektorlara vurur və bunun-

su içir, aşağıdakilar isə suyun yerinə and içir". Yəni su kanalının yuxarısındakılar torpaqlarını suvarırlar, açağıdakılar isə and içir ki, su tapmırıq.

Sovetlər dönməndə hər bir kolxoz və sovxozen su norması müəyyən edilərdi və hər bir təsərrüfat öz su normasını kanal qapılarındakı yivlərin sayı ilə bilərdi. Am-

li Bakıya və digər rayonlara köçməkdədir. Asif Ağayev bir də görəcək ki, lələ köçüb, yurdı qalıb - rayonda onunla aparat işçilərindən başqa heç kim qalmayıb. Ən azı icra başçısı təşəbbüs göstərib, bu biabırçılığa son qoya bilər. Amma bunu etmir. Bilirsiniz niyə? Çünkü haramıda əjdaha kimi suyun qarşısını kəsən fermerlər ya icra başçısının dövlətdən icarəyə götürdüyü torpaqları becəren işçiləridir, ya da icra başçısına haqq verən digər məmür-femerlərdir. Yalnız Haramı düzündə düzənlən "əjdaha"-fermerlər görə sadə vətəndaşların becərdiyi məhsul yayın istisində yanib küle döndü.

Sovetlər dönməndə Beyləqan rayonuna rəhbərlik etmiş şəxslərdən daha çox yadımızda rəhmetlik Vahid İsmayılov qalıb. Bu adam Beyləqan rayonunun bütün tarollarının nə vaxt sulanmalı, hansı aqrotexniki qulluğun



## Beyləqanın Haramı düzündə "əjdahalar" peyda olub

**Asif Ağayev rayonda nə işlə məşğuldur, bilən varmı?**

olan bostan bitkiləri becərilir. Beyləqan rayonunun kəndləri üçün nəzərdə tutulmuş bütün suvarma suyunun 70-80 faizi Haramı düzündə kənd təsərrüfatı ile məşğul olan məmur-femerlərə yönəldilir. On minlərlə digər ərazilər isə susuzluqdan yanaraq səhralığa çevirilir.

Beyləqan rayonunun yerli əhali yaşayan kəndlərində ötən üç ay ərzində su üstündə yüzlərlə dava düşüb. Əslində su qıt olduğu üçün camaat arasında dava düşür, bundan isə polis qazanır. Hər iki tərəfi polis şöbəsinə getirib, hərisindən bir neçə yüzük alıb buraxırlar. Hətta, Haramıda fermerlərdən biri polis rəisi ilə səhərət zamanı zarafatla deyib ki, biz tərəkəmələrin suyunu kəsməsək, sizin cörəyiniz kəsilər.

Bəla burasındadır ki, Haramı düzündə torpaq becərən məmur-femerlər suyu lazımlı olduğundan beş dəfə çox götürürler. Artıq suyu isə şor drenlərə ötürürərlər. Bir tərəfdən torpağa suyu çox verməklə onu şoranlaşdırırlar, digər tərəfdən isə suya ehtiyacı olan digər fermerlərin, kənd camaatının suya olan ehtiyacını daha çox engelley-

la da onun işi bitmiş hesab edilir. Suyun idarə edilməsi, onun fermerlər arasında bölünməsi, normallaşdırılması ilə heç kim məşğul olmur. Ona görə də rayonun qərb hissəsində torpaqlar normaldan artıq suvarıldıqından şorranlaşaraq, şərq hissəsində isə susuzluqdan quruyub səhralığa əvərilməklə deqradasiyaya uğrayır. Buna görə də Beyləqan rayonunun bərəkətli torpaqlarında ildən-ilə məhsuldarlıq aşağı düşür və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı azalır.

Rayonda suvarma suyu üzərində hökm sürən anarxiya nəticəsində suvarma suyunun tən yarısı sor direnlərə axıdır. Rayonun şərqi də yerləşən kəndlərin fermerləri naəlac qalaraq şor drenlərin qarşısını torpaq tırələrlə bağlayaraq suyu qaldırıb, qrunt suları ilə qarışmış həmin su ilə əkin sahələrini suvarırlar. Bu proses zaman-zaman torpaqların kimyəvi şoranlaşmasına səbəb olur ki, həmin torpağı geləcəkdə bu deqradasiyadan xilas etmek mümkün olmayacağı.

Artıq rayon əhalisi arasındada belə bir zərb - məsələ de aktuallaşdırıb - "Yuxarıdakılar

ma indi suvarma suyu taleyin ümidiñə buraxılıb, kim güclüdürse, su onundur.

Tutaq ki, bunu respublika səviyyəsində təşkil etməyi kimlərinə ağlı kəsmir, bəs bu iş rayon rəhbərliyi səviyyəsində nə üçün təşkil edilmir? Rayonda icra başçısı nədən ötrüdü?

Birincisi, rayon rəhbərliyindən rayon iqtisadiyyatının inkişafı istiqamətində heç nə tələb edilmir. İkincisi isə belə anarxiya icra başçısının da işinə yarayır - "Bulaniq suda balıq tutmaq asan olur". Çünkü Haramı "əjdaha"-ları da elə başçının adamlarıdır.

Bilən yoxdur ki, Beyləqan Rayon icra Hakimiyyətinin başçısı Asif Ağayev nə işlə məşğuldur, rayonda nəyi və kimi idarə edir. Bildiyimiz odur ki, bu adam başçı təyin ediləndən mərkəzi büdcədən ayrılan pulları silmər və sahibkarlardan müxtəlif bəhənələrlə rüşvət yığmaqla məşğuldur. Rayonda nəyi satmaq mümkünürse artıq satıb bitirib. İndi də keçiblər müxtəlif qurğuların mühafizə zolaqlarını satmağa.

Belədə isə rayondan böyük köç dalğası sürətlənəkdir. Əlacsız qalan əha-

göstərilmeli olduğunu belə, əzbər bilirdi. Bəs indiki rəhbərə necə?

Asif Ağayev pambıq yığılmı ilə taxıl biçinin vaxtnı bələ, dəyişik salır. Deyilənə görə, bu günlərdə Haramı "əjdaha"-larından biri icra başçısına pay-püs getiribmiş. Şablon hal-əhval soraqlaşmasından sonra Asif müəllim soruşub ki, taxıl biçini necə gedir? Biçarə həmsöhbəti artıq zəmilərim şumlama prosesinə başlanmasına rəğmən deyib ki, biçin çox yaxşı gedir, çənab başçı, tezliklə rəhbərliyiniz altında yekunlaşacaq.

Bax, belə, əziz beyləqanlılar, dəqiq bilin ki, Sizə kim rəhbərlik edir.



Akif Nəsirli

Bir müddət əvvəl Sumqayıt Şəhər icra Hakimiyyətində maliyyə yoxlamasının başlığı barədə məlumat yayılmışdı. Məlumata əsasən, icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrü maliyyə nazirliyinin qrupu tərəfindən araşdırılıb.

Artıq yoxlamaların ilkin nəticələri de ortaya çıxmışdır. Mənbənin bildirdiyinə görə, Z. Fərəcovun ən ciddi maliyyə pozuntusunun biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatса da, hələ də istifadəyə verilməyib. Yoxlama zamanı məlum olub ki, stadionda ki-fayet qədər çatışmazlıq var.

Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib, bu da stadionun tikintisində maliyyə maxinasiyası olduğunu göstərir. Buna görə, Sumqayıt kimi böyük şəhərin stadionu istifadəyə verilməyib. Daxil olan yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov vəzifədən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq.

Yoxlananın tək Maliyyə Nazırlığı tərəfindən deyil, eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən də həyata keçirilməsi Zakir Fərəcovun məsuliyyətə cəlb olunma ehtimalını artırır. Əldə etdiyimiz məlumata görə, sözügedən quruma tabe olan Sumqayıt şəhər Təhsil, Səhiyyə, Kommunal Təsərrüfat idarələrində genişmiqyaslı yoxlamaya start verilib.

Artıq yoxlayıcıların əlində yeyinti faktlarının aşkarlanmasına dair məlumat var. Həmin məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin ilk araşdırması Sumqayıt Şəhər Səhiyyə İdarəsində həyata keçirilib. Həmin araşdırma nəticəsinde 6 milyon 427 min manat yeyinti aşkarlanıb. Dövlət qurumu bu yeyintinin birbaşa icra hakimiyyəti tərəfindən aparıldığını aşkar edib. O da vurğulanır ki, məsələdən xəbərdar olan Sumqayıtin icra başçısı Zakir Fərəcov müəyyən adamlarla danışqlar aparmağa çalışsa da, imkan verilməyib.

Bu arada Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər icra Hakimiyyəti başçısının sahib müavini Gündüz Əliyev, onunla birgə ittihad olunan "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin sahibi baş mühəsibi Gülnarə Bayramova və tanışları – Elxan

Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Cinayet yolu ilə eldə edilən mənimşənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyətləri nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edilərək, leqallaşdırılması ibtidai istintaq zamanı sübuta yetirilib.

İş üzrə toplanmış mötəbər səbutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyev Cinayət Məcəlləsinin 179.4 (xüsusi Külli miqdarda ziyan vurmaqla mənimsəməye köməkçilik), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə eldə edilmiş emlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusi Külli miqdarda ziyan vurmaqla mənimsəməye köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun ittihad elan edilib.

Bundan əvvəl isə Sum-

müdaxilə edə bilmir. Onun bir neçə dəfə istintaq orqanlarına yanaşaraq, məsələni həll etmək cəhdəri baş tutmayıb. Fərəcovun qorxduğu bacısı oğlunun uzun müddət həbs olunması deyil. İcra başçısını narahat edən əsas məsələ istintaqda Elgizin onun (Z. Fərəcovun) adını çəkməsi ehtimalının yüksək olmasıdır.

Yeri gəlmışkən, yoxlama nəticəsində ortaya çıxan mənimsəmə faktları ilə bağlı icra başçısının digər bacısı oğlu, Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rehbəri Hüseyin Sovet oğlu Həsəno-


ni təmsilçisi Elgiz Novruz oğlu Fərəcovdur. İcra başçısının bacısı oğlu olan Elgiz Fərəcovun rəhbərlik etdiyi MMC-nin banka külli miqdarda borcu olduğu üçün onunda ölkədən çıxışına məhdudiyyət qoyulub.

Saray bələdiyyəsinin mərhum sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlində Elgiz Fərəcovun adı keçir. Sözügedən cinayət hadisəsi ilə yanaşı, həmin vaxt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən Elgiz Fərəcovun adı bir sıra əks-səda

mediasında, dövrü mətbuatda "Sumqayıt Nəqliyyat" Mehdudd Məsuliyyətli Cəmiyyətin sədri Xanni Rüstəmovun külli miqdarda pul götürüb, güya ölkəni tərk etməsələ bağlı xəbər dəlaşirdi.

Zakir Fərəcovun qudası, Göyçayın sahibi icra başçısı Mehdi Səlimzadənin və Zakir Fərəcovun yaxın olduğu şübhə doğurmayan Abşeron rayonunun sahibi icra başçısı İradə Gülməmmədova kimi, Sumqayıtin icra başçısı Zakir Fərəcovun başına eyni hadisənin gələcəyi gözlənilir. Bu na səbəb bir qrup sahibkarın Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsi, sahibkarların özlərinin verdiyi məlumat görə, Baş İdarəyə etdikləri müraciətin icraata götürülməsidir.

Belə ki, 23-174-01-02-001204 müraciət üzrə icrası qrupa həvalə edilib. Onlar bildirilər ki, həmin müraciət hələ 2016-ci ildən başlayan borc qalmaqla ilə bağlıdır: "Zakir Fərəcov bizim Sumqayıtda gördükümüz işlərin pulunu 7 ildir vermir. Dəfələr-



## Zakir Fərəcovun maliyyə fəaliyyətində nöqsanlar aşkarlanıb...

qayıtin icra başçısı Zakir Fərəcovun bacısı oğlu Elgizle bağlı cinayət işi açılmışdır. Hüküq mühafizə orqanları tərəfindən qaldırılan cinayət işinə səbəb isə Abşeron rayonunda, xüsusən də Mehdiabad kəndində torpaq sahələrinin kütləvi şəkildə satılması göstərilir.

Məlumatda deyilir ki, çoxsayılı şikayətlərə əsaslanan proses zamanı Mehdiabad kənd icra nümayəndəliyi və yerli bələdiyyənin bir neçə üzvü saxlanılıb. Onlar verdikləri ifadələrində Elgizin adını çəkiblər və torpaq satışı məsələsində söz sahibi olmadıqlarını bildiriblər.

Bundan sonra isə icra başçısının bacısı oğlu istintaqa dəvet olunub və dindirilib. Lakin onu saxlamayıblar. Zəmanətlə sərbəst buraxıblar. Məlumatlarda hazırda Zakir Fərəcovun bacısı oğlunun ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıldı deyilir.

Bildirilir ki, buna da dayisinin xahişləri nəticəsində nail olunub. Son xəbərlərə görə, hazırda Elgizle bağlı qaldırılmış cinayət işi üzrə istintaq gedir. Zakir Fərəcov prosesə

vun adının çəkildiyi deyilir. Bu arada Zakir Fərəcovun bacısının həyat yoldaşı olan, "Sumqayıt Nəqliyyat" MMC-nin rəhbəri olmuş mərhum Xanni Rüstəmovla bağlı maliyyə qalmaqalının aşadırıldığı iddia olunur.

O da bildirilir ki, "Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib. "Azərbaycan Reallığı" saytı xəbər verir ki, buna səbəb Zakir Fərəcovun birbaşa təbəciliyində olan "Sumqayıt Nəqliyyat-1" Mehdudd Məsuliyyətli Cəmiyyətin (MMC) və Sumqayıt Şəhər icra Hakimiyyəti başçısının Tabeliyində olan "Sumqayıt Nəqliyyat" Mehdudd Məsuliyyətli Cəmiyyətin (MMC) banka külli miqdarda kredit borcu olmasıdır.

İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Aliyevanın sədrliyi ilə baxılıb. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək.

Qeyd edək ki, "Sumqayıt Nəqliyyat-1" MMC-nin qanu-

doğuran hadisələrdə də keçir.

Sonradan isə o, heç nə olmamış kimi, Abşeronda çələşdişi işi Sumqayıt şəhərində davam etdirib.

Bələliklə, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun adı son vaxtlar xoşagelməz xəbərlərlə ölkə mediasının gündəmini zəbt edib. Adətən, belə xoşagelməz hallara yol verən məmurlar Prezident tərəfindən işdən azad olunur və ən ağır cəza verilir. Bu dəfə də eyni hadisə baş verəcəyi gözlənilir.

"Sumqayıtin Elmar Vəliyevi" adlandırılın Zakir Fərəcovun son problemi ilə bağlı daha ilginc məlumatlar əldə etmişik. Gələn məlumatlar arasında daha çox maraq doğuranlardan biri də Sumqayıt şəhər icra Hakimiyyətinin Dövlət Gömrük Komitəsinə 3 milyon, "Paşabanka" 4 milyon 800 min manat borcu olmasıdır!

Bununla bağlı "Cumhuriyyət.az"-ı məlumatlaşdırın menbəyə görə, bu pulların Z. Fərəcovun yaxın qohumu olan mərhum Xanni Rəsulova verildiyi bildirilir. Məsələ ilə bağlı həmin vaxtda ölkə

lə onunla görüşüb, problemin dinc yolla həllinə çalışmışıq. Lakin o, bizi gah hədəledi, gah hebsə qorxuzdu, gah da Sumqayıta girişimizə qadağ'a qoydurdu.

Uzun çək-çevirdən sonra qərara alıq ki, birlikdə rəsmi qurumlara müraciət edək, məsələnin hüquqi yolla həllinə nail olaq. Ona görə də, KQMBİ-ə müraciət etdik. Artıq müraciətimiz icraata götürülüb. Ümid edirik ki, yaxın zamanlarda məsələ ilə bağlı araşdırılmalara start veriləcək.

Qeyd edək ki, Zakir Fərəcovla iş adamları arasında baş verən borc qalmaqla heç də kiçik məbləğ üstündə deyil. Məlumat görə, təkcə şikayət edən sahibkarlara icra başçısının 10 milyon manatdan çox borcu var. Digər məlumat görə isə, Fərəcov tək şikayət edənlərə borclu deyil, onun başqa adamlara da böyük məbləğdə borcları var. Deyilənə inansaq, Z. Fərəcovun ümumi borcları üst-üstə 50 milyon manatdan çoxdur.

P. S. Yazida "Gündəm-xəbər" saytının materialının istifadə olunub.

Bu, çoxunda olmur, ya da ki, çoxları üzərinə düşən vəzifənin, öhdəliyin ucbatından imtinanı da bir məsuliyyət göstəricisi hesab edir.

Bu məqamı istənilən şəxs özünəməxsus şəkildə izah edə, əsaslandırma bilər. Lakin elə məqamlar var ki, orda imtina forması elə birbaşa hadisənin özü, məhiyyəti qədər diqqəti çəkir.

Xatırınızda olar, yaxın keçmişdə bir "ana"nın körpəsinə tullantılar üçün nəzərdə tutulan zibil qutusuna atması gündəmə gəldi. Zaten, gündəm başdan-başa qəzalar, xətalar, kriminal hadisələr, bir sözlə, neqativ xəbərlərlə doludur. Lakin buna baxmayaraq, qadının bir neçə günlük körpəni zibil qutusuna atması, onun video formatı gündəmi daha çox silklədi. Kameralardan da göründüyü kimi, qadın körpəni qutuların yanına, yaxud da həmin erazidə təhlükəsiz, en azından təmiz bir yere qoymadı. Ya da qoymaq istəmədi. O, uşağı birbaşa tullantılar olan qutuya tulladı və getdi.

Hadisə barədə xəbərlər, bu motivdən çıxış edərək şəhərlər, cixışlar, yazılar və s. də oldu. Amma xarakterindən, əsaslı və əsəssiz olmasından asılı olmayaraq, istənilən halda, hadisə arzulunmazdır. Söhbət son nəticəyə gətirən səbəblərdən də getmir. Bu barədə danışsaq, hər kəsin öz əsası, arqumenti olacaq. O əsasın hansı əsaslarla söykənməsinən asılı olmayıraq.

İşin bu nöqtəyə getirilib-çıxarılmazı çox böyük, azman bir problemi var olmasından xəber

# İmtina etmək mədəniyyəti...



verirsə, ona bir-iki yazıyla, araşdırmağa nöqtə qoymaq da sadə-lövhükdür. Və bu, zamanla, zəhmətə ortadan qaldırılması bir məsələdir.

Söhbət ondan gedir ki, ya zələzəldən, ya da ki vəlvələdən, problemin həllini yenidənqulmuşu tullantı əvəzinə zibil qutusuna tullaqlaşdırmaqda görübələr. Bəli, yeni doğulan, hələ bu dünyani dərk etməyən, günah qazanmayan, tam-saf, təmiz bir insanı zibil kimi tullantılar içərinə atıblar. Bunun niyə-

sindən çox uzağam, dediyim ki. Sözüm ondadır ki, nədənsə, kimdənsə imtina edəndə də gərək onu adam kimi edəsen. Hansı ki, keçmişdə düşmənçiliyi də mərdcəsine edirdilər...

Lakin nə qədər inkişaf edib irəli getdiyimizi düşünək də, çoxluq ağıl və mərifət, mədəniyyət baxımından irəlidə deyil. Ele bu hadisənin özünü götürək. Adama deyərlər, körpəni istəmirsənse, istəmə, amma adam ol, onu zibilliyin içində deyil, küçəyə,

bina ətrafına, gediş-geliş olan yerdə qoy. Qoy insanlar onu görsünlər, aparıb əlaqədar qurumlara versinlər...

Bir sözlə, atılan körpədən imtina etməyin forması ondan da ağır olacaqsə, daha heç bir sözə, şərhə ehtiyac qalmır.

...Başqa-başqa əsrlərdə, zamanlarda, eləcə də ayrı-ayrı ölkələrdə belə hadisələrin son üvanı kilsələr, məscidlər, ibadət yerləri olardı. Müxtəlif dövrlərde yaşayışan insanlar da məcburiyyətdənmi, ya nədənsə, övladlarından imtina edərdilər. Lakin onlar övladlarını heç zaman bilərkən üfunət dolu zibilliklərə atmazdilar. İstədilər ki, kimse onu tapsın, sahib çıxın, yaşıtsın...

Qeyd etdiyim gündə baş verən hadisədə isə məram heç də körpənin yaşadılmasına kimi görünmədi, çox əfsus. Qeyd etdiyim kimi, atmaq tapılmağa heşablanırsa, burda tam əksinə olundu.

...İmtina etmək mədəniyyətin-dən kasad olan bir anadan dünyaya gelən həmin körpə heç

də şansız olduğunu düşünməsin. Onun gözəl geleçəyinin olduğuna inanıram, en azından, bir neçə günlük olarken, həm zibillikdə tələf olmaqdan, həm də elə bir şəxse "ana" deməkdən qurtuldu. Allah o uşağı həm tullantılardan, həm də qeyd etdiyim məxluqdan hifz etdi. Ona görə də, ağırdan-ağır olsa da, həzm edilmesi mümkün olmasa da, həmin uşaq bu barədə gələcəkdə pis olmasın. Onun doğuluşu kimə problem yaradıbsa, nəticədə atılıbsa, əslində, uşaq özü böyük bir problemdən - onu zibilliklər içine ataraq ölməyə məruz qoyan bir varlıdan arınıb, azad olub.

Onu küçəyə, bayır-bacaya, en azından, təmiz bir yerə deyil, zibilliyyət, xəstəlik, mikrob, infeksiya yuvasına atan bir məxluqdan qurtulub. Mahiyyəti ağır, dərki mümkünsüz, izahi şərhsiz, əsəsiz, arqumentsiz və s. olan hadisədən ağla gələn, çıxarılan ən bəsit müsbət nəticə yalnız budur.



Nigar Orucova

gündən – güne çiçəklənsin.

İmza: Qəbələ şəhər, şəhid Nican Apayev adına 4 sayılı tam orta məktəbinin 6 b sinif şagirdi Məmmədova Nigar Vaqif qızı.

Fərhad Bədərbəyliyə ünvanlanmış məktubun surəti.

Hörmətli Fərhad müəllim!

Sizə Azərbaycan musiqi sənətinin inkişafında göstərdiyiniz xidmetlərə görə, xüsusi Qəbələ beynəlxalq musiqi festivalının keçirilməsində fəal iştirakınıza görə böyük müvəffəqiyyətlər, uzun ömr, can sağlığı arzu edirəm. Biz siz çox sevirik. Arzu edirik ki, siz daha böyük zirvələrə yüksələsiniz.

For your services in the development of Azerbaijani musical art in accordance with Gabala international music festivals for your active participation in the event

I wish you a long life and good health, he will love you very much. We wish you to rise to greater heights.

Uvajenie q-n !

Çto bi pakazali razvitii Azerbaycanskoqo muzikolno-qo iskustva Qabala mejdunroq so specalnimi usluqami aktivien v provedenii muzikalnix festivali dolqix vaş velicje sverşenia. Jelavu van kreqo qo zdaroiia. Mi tebya oçen lyubim.

## Nigar Vaqifqızının festival təəsuratları



Əməkdar elm xadimi professor Fərhad müəllimi çox sevirik. Onun bütün simfoniya və əsərlərini həmişə diqqətlə izləmişəm. «Göydəki iki göyərçinin sevişməsi və deyişməsi» dueti çox xoşuma gəldi. Onu ifaçılar çox yaxşı ifa etdilər. Həmişə böyük bəstəkar, böyük insan Fərhad müəllim ilə görüşmək arzusunda olmuşam.

Biz görkəmlı bəstəkarımız,

Axi mən də gələcəkdə onun

kimi pianoçu bəstəkar olmaq istəyirəm. Nəhayət həmin gün gəlib çatdı. Mən onunla görüşə bildim.

Festivala getməmişdən qabaq təbii tər ciçəklərdən ibarət gül çələngi hazırlamışdım. Festivalın yekun gündənə ciçəkləri ona təqdim etmək mənə qismət oldu. Ciçək çələnginin arasına Fərhad müəllimə ünvanlanmış, üç dildə Azərbaycan, İng-

ilis və Rus dillərində yazılmış təşəkkür məktubu qoymuşdum. O gülləri alan kimi məktubu açdı və oxudu. Mənə təşəkkürünü bildirərək. »Do you speak English and Russian?» deyərək mənə qucaqladı. Soruştu ki, xarici dilləri haradan öyrənmişəm? cavab verdim ki, mən Qəbələ şəhər 4 sayılı tam orta məktəbin 6 b sinifində oxuyuram. Xarici dilləri yaxşı

bilən Xatire Məmmədova və Kənül Osmanova kimi müəllimlərden dərs öyrənirəm. Cavanşir babam da xarici dillərə dənəşməga mənə kömək edir. Gələcəkdə mən də sizin kimi məşhur pianoçu bəstəkar olmaq istəyirəm. Mən Fərhad müəllim ilə şəkil çəkdirdim. Mənim sevincimin həddi-hüdudu yox idi. Axı mən böyük bəstəkarımız Fərhad müəllim ilə görüşmüştüm. Mən o vaxt Brainsın həyat həkayəsində, Onun böyük bəstəkar Şumen ilə görüşməsini xatırladım.

Mən müəllimlərim adından, öz adımdan yaşıdlarım adından Respublika Prezidentinə, Mehriban xanımı, Fərhad müəllimə, rayon icra həkimiyyətinin kollektivinə hər il rayonumuzda musiqi festivallarının, müxtəlif ictimai tədbirlərin keçirilməsinə görə dərin təşəkkürümü bildirirəm. Şəxəsən Mehriban xanımı mədəniyyət sahəsinə, Respublikamızın mədəniyyət işçilərinə böyük qayğı göstərdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, onların diqqət və qayğısı sayəsində Respublikamız, rayonumuz

“İrəvan Ermənistan-Azərbaycan münaqişəsindən sonra öz nəzarətində saxladığı yeddi rayona nəzarət edirdi. Biz Azərbaycanla elə razılığa gelməyi təklif etdik ki, iki rayon – Kəlbəcər və Laçın - Ermənistanın və ə Qarabağın (qondarama qurumun - red.) yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaq ki, biz 10-15 il Ermənistan rəhbərliyini razı salmağa çalışdıq. Müxtəlif variantlar təklif etdik, amma nəticədə bu vəziyyət yarandı. “Nə edəcəksiniz” sualımıza “döyüşəcəyik” cavabını verdilər”.

Bu sözləri Rusiya Pezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərqi İqtisadi Forumunun plenar iclasında deyib. Bu, o deməkdir ki, Putin sanki öz ata-babasının torpağı kimi Kəlbəcəri və Laçını da qeyri-müəyyən vaxta qədər Ermənistanın tabeliyində saxlamağı tək-

kim güclüdürsə onun “qucağına” oturmağa çalışır.

Putini əsəbləşdirən də bu zəifliyinin məhz vassali - həm iqtisadi, həm də hərbi baxımdan bəslədiyi bir ölkənin rəhbəri tərəfindən nümayişkərane şəkilde göstərilmişdir. Kreml sahibi təbii ki, bunu cavansız qoymaq istəmir, ermənilərə səslənir, həm də dolayı ilə Azərbaycan cəmiyyətinə mesajlar verir.

Ermenilərə deyir ki, Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını qeyri-müəyyən vaxta qədər Ermənistanın tabeliyində qalmasını təklif etdirdik, Paşinyan qəbul etmedi, mühəribə istədi. Bizim siz ermənilərin qarşısında heç bir günahımız yoxdur, günahkar Paşinyandır, sizin düşməniniz, bələlərinizin baiskarı odur. Ondan xilas olun, yoxsa Rusiyani yanınızda görməyəcəksiz.

Putin Paşinyanın Qarabağın bütün ərazisi üzərində Azərbayca-

bağın bütün ərazini separatçılardan təmizlənməsinə imkan verməyen, 10 noyabr sənədində qol çəkən, amma oradakı öhdəlikləri yerinə yetirməyi İrəvandan tələb etməyənin də Rusiya rəhbəri olduğu faktını dəyişmir. Bu həm də ötən il fevralın 22-də Azərbaycanla müttəfiqlik sazişi imzalamış Rusiyanın heç bir sənədə, imzaya, bəyanata hörmət etməyini göstərir!

Odur ki, Putinin bu çıxışında Azərbaycan cəmiyyətinə ciddi mesajlar var. Bu mesaj xüsusən, Rusiyani müttəfiq, dost, xilaskar görən bəzi azərbaycanlılara ünvanlanıb.

Putin öz dili ilə onlara deyir ki, Azərbaycan rayonlarını hələ uzun illər Ermənistanın tabeliyində saxlamaq isteyirdik, minlərlə azərbaycanının ölümünə bais olan mühəribəni biz alovlandırmışıq.

Kreml sahibi həm də onu deyir ki, Ermənistan Xankəndi üzərində



## MOSKVADAN BAKIYA QARŞI DİPLOMATİK DEMARS...

Kremlin Zaxarovanın ifasında növbəti həyasiqliğı

Rəsmi Bakının Rusiyanın işgal etdiyi Ukraynanın dörd regionunda keçirdiyi “seçkiləri” tənimməsi və bu barədə ayrıca rəsmi bəyanat yayması Kreml hiddətləndirib. Bunun nəticəsi olaraq, Rusiya XİN Azərbaycana qarşı diplomatik demarş həyata keçirib.

Xatırladaq ki, həmin bəyanatda Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin Ukraynanın məlum ərazilərində keçirilmiş qondarma “seçkiləri” tanımadığını bildirib: “Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanır və dəstəkləyir. Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir. Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır. Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”.

Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycanın bu açıq və beynəlxalq hüquqa tam uyğun mövqeyinə etiraz edərək, Rusiyanın ölkəmizə qarşı diplomatik demarş həyata keçirdiyini bildirib: “Diplomatik xətt üzrə Azərbaycana qarşı demarş tətbiq olunub. Biz bu barədə hər şeyi demmişik. Biz ondan çıxış edirik ki, Bakı bizim ölkənin ərazi bütövlüyünə(?) hörmətlə yanaşmalıdır. Neca ki, tərəfdəşlərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü barədə səhbət düşərkən bizim tərəfdən də eyni münasibəti gözləyirlər”.

Göründüyü kimi, Rusiya XİN tamamilə beynəlxalq hüquqa zidd, işgalçi mühəribə neticəsində ələ keçirdiyi Ukrayna ərazilərini özünükü hesab etməklə yanaşı, Azərbaycanı da bunu qəbul etməyə, orada keçirilən qondarma “seçkini” tanımağa vadar etmək istəyir. Hansı ki, dünyadan heç bir normal dövləti, ümumilikdə beynəlxalq birlik, BMT və s. bu əraziləri Rusiya ərazisi hesab etmir. Azərbaycanın ərazi bütövlüyünü Rusiyanın işgal olunmuş ərazilərlə birgə “ərazi bütövlüyü” ilə müqayisə etmək isə həyasiqliğin ən ekstremal növü, nöqtəsidir.

Digər yandan, ələ həmin Rusiyanın Ermənistana dəstəyi sayəsində onillər boyunca işğala məruz qalmış Azərbaycanın dünyadan hər hansı bir nöqtəsindəki işğala haqq qazandırması məntiqdən kənar olar.

Maraqlı olan həm də odur ki, Rusiya zətən sözügedən 4 vilayətin heç birinə tam nəzaret edə bilmir. Bütün bunlar nəzərə alındıqdan sonra Azərbaycana qarşı diplomatik demarş elan ediləməsi Kremlin siyasi riyakarlığının və Azərbaycana gerçək münasibətinin növbəti göstəricisidir.

C.Məmmədov

## KREMLİN BAŞ TUTMAYAN PLANI VƏ...

**Putin Azərbaycan və erməni cəmiyyətinə hansı mesajları verir?**



lif edibmiş...

Bu, münaqişənin lap əvvəlində Kremlin dəyişməz mövqeyidir. Keçmiş SSRİ ərazisində yaşayan milletlər arasında yaradılmış münaqişələr Moskvanın bölgəni hərbi-siyasi nəzarətində saxlaması üçün əsas vasitə olub. Bu siyaset bu gün də dəyişməyib, amma dünya dəyişib,

Rusiyanın Ukraynada düşdürüyü bataqlıq regionda qüvvələr balansına ciddi təsir göstərib. Ermənistan kimi vassal, mövcudluna görə Moskvaya borclu olan ölkə də indi özünə yeni ağa(lar) axtarmağa başlayıb, Rusiyani başqa ölkələrin forpostuna çevrilə biləcəyi ile şantaj edir. Hətta bu şantajında “ciddi” olduğunu göstərmək üçün Rusiyanın əsas düşməni ABŞ-la birgə telimlər keçir, KTMT-ni ignor edir...

Təbii ki, bu, Putini bərk əsəbdəşdirir, üzüne ağ olan Nikol Paşinyanı cəzalandırmaq istəyir. Putin əlbəttə bilir ki, xəyanət və satqınlıq ermənilərə xas milli xüsusiyyətdir. Paşinyan da bir erməni kimi bu “milli dəyərlərə” sadıqdır,

nın suverenliyini tanıdığını bəyan edərək, ermənilərin qəzəbini də onun üzərinə yönəltməyə cəhd edir, Rusiyanın fakt qarşısında qaldığını göstərmək isteyir

Deyir ki, bununla Rusiyanın əl-qolu bağlanıb: “İndi Prezident Əliyev mənə deyir - yaxşı, bilirsiniz ki, Ermənistan Qarabağın bizim ərazi olduğunu tənqidib, Qarabağın statusu artıq məsələ deyil, o, həll olunub. Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan edərək, 1991-ci ilə qədər bütün ərazini Azərbaycan SSR çərçivəsində hesablayıb və Qarabağın da daxil olduğu bir rəqəmin adını çəkib. Bu baş verdi, bu, bizim qərarımız deyildi. Bu, bu gündü Ermənistan rəhbərliyinin qərarıdır... Əger Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tənqidibsa, burada deyiləcək bir şey yoxdur”.

Əlbəttə, Putinin 44 günlük mühəribədən sonra Moskvadan “küsən” ermənilərin qəzəbini Paşinyanın üzərinə yönəltmək istəməsi başadışüləndir.

Ancaq bu, Azərbaycanın Qara-

Azərbaycanın suverenliyini tanımağa məcbur qalsa belə, biz hərbi, siyasi gücümüzə bölgədəyik. Ermənilər Paşinyanla haqq-hesab çəksələr, Rusiyanın Qarabağın erməniəsilli sakinlərin yaşadığı hissəsi ilə bağlı mövqeyi dəyişməyəcək.

Yeni Ermənistan Qarabağın erməniəsilli sakinlərin yaşadığı ərazi-ləri de Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olsa da, Rusiya separatçıları qorumaqda davam edə biləcəyinə eyham vurur. Ermənilər nankor olmayıb “böyük qardaş”a qulaq assalar, Moskva prosessi uzatmaq, ərazidə Azərbaycanın suverenliyinin təmin olunmasını mümkün qədər ləngitmək fikrində olduğu mesajını verir.

Azərbaycan xalqı, dövləti Putinin bu mesajlarına adekvat addımlar atmalıdır. Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində də suverenliyimin tanınmasını yalnız İrəvandan deyil, həm də Moskvadan tələb etməliyik....

E.Rüstəmli



## Gündüz Əliyev 5 milyonluq obyekti hansı pulla tikib?

Sumqayıt Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdürü Gündüz Əliyev və onunla birlikdə Sumqayıt səhiyyəsində yeyintiyə yol vermiş Gülnar Bayramova və Elxan adlı şəxsin növbəti məhkəmə prosesi keçiriləcək. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəesinin apardığı araşdırma zamanı Sumqayıt səhiyyəsində külli miqdarda yeyinti aşkar olunub.

Yoxlama zamanı məlum olub ki, sözügedən şöbə müdürü yaxın qohumu, baş mühasib vəzifəsində çalışan Gülnar Bayramova və iş adamı Elxanla əlbir olaraq dövlətin 5.5 milyon manat pulunu mənimseməyib. Rəsmi açıqlamaya görə, G. Əliyev və digərləri pulları mənimsemək üçün 41 MMC yaradıblar.

Qeyd edək ki, Sumqayıtin icra başçısı Zakir Fərəcovun əsas adamı kimi tanınan və şəhərdəki bütün tenderlərə nəzarət edən Gündüz Əliyevin həbs olunma ehtimalı çox yüksəkdir. Lakin maraqlıdır ki, ağır mənimsemə cinayətində ittihəm olunan şəxs məhbəsdə cəza çəkmək əvezinə, indiyə qədər öz vəzifəsində nə üçün işləyir? Hər gün işə çıxan G. Əliyev isə deyir ki, ona kimsə heç nə edə bilməz.

Şöbə müdirinin Sumqayıtda dəyeri 5 milyon manat olan obyekti fotosu yayılıb. Redaksiyamızda verilən məlumatata görə, Sumqayıt Bulvarında inşa edilmiş bu obyekt əyləncə üçündür. Lakin şöbə müdirinin bu qədər bahalı obyekti hansı pullar hesabına tikdiyi mənimsemə barədə şübhə yaradır. Daha doğrusu, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində gedən mübahisə nəticəsində məlum olacaq ki, Gündüz Əliyev həmin obyekti məhz səhiyyə, təhsil və digər sahələrdən "qazandığı" pulun hesabına ərsəyə getirib.

Aldığımız son məlumatata görə, Gündüz Əliyev səhiyyədəki yeyinti ilə canını məsuliyyətdən qurtara bilsə də, qarşıda onu daha iki ciddi problem gözləyir. Şöbə müdürü Təhsil İdarəesində keçirilən yoxlamalara əsasən, məsuliyyətə cəlb oluna bilər. İlk məlumatlara görə, həmin idarədə titinti və təmir işləri adı altında 6 milyon manata yaxın yeyinti aşkarlanıb.

Bundan başqa, şəhərdə 2016-ci ildən indiyə qədər həyata keçirilmiş tikinti və yenidənqurma işlərinin görə, yaranmış borc qalmaqla da Gündüz Əliyev üçün ciddi problemə çevriləcək. Çünkü həmin işləri həyata keçirən iş adamlarının pulları indiyə qədər ödənməyib. Bu məbləğ isə 10 milyon manata yaxındır.

Redaksiyamızda verilən məlumatata görə, iş adamları artıq Gündüz Əliyevdən şikayət ediblər. Onlar rəsmi qurumlara müraciət edərək, cinayət işinin açılması ilə bağlı məsələ qaldırıblar. Bize çatan məlumatlara görə, müraciətdə Gündüz Əliyevin etdiyi cinayətləri icra başçısı Zakir Fərəcovun xeyir-duası ilə tövətməsindən bəhs olunur.

## Görəvindən alınan Nizami RİH-nin şöbə müdirinin "məhkəmə toxunulmazlığı" pozulacaqmı?

### Əli Axundov cinayət məsuliyyəti daşıyır

Əli Qüdrət oğlu Axundovun on il-dən çox işlədiyi, daha doğrusu, yeyib, doymadığı RİH-in şöbə müdürü kürsüsündən məhrum edilməsi ilə iş bitmir. Bu şəxs cinayət məsuliyyəti daşıyır. Nə qədər ki, görəvdə idi, "xidmətindən" rüşvətlə yararlanıb, "məhkəmə toxunulmazlığı" qazanmışdı.

Əli Nağıyev ƏƏSMN-in başçısı olduğu illərdə Əli Axundov onun "pulyigani" xidmətində köməkçi, sonra əlil, tənha və ahillərə sosial xidmətin təşkili şöbəsinin müdürü kimi əllilərə, qazilərə rüşvətlə xidmət təşkilatçısı adını "qazanmışdı". Sosial xidmətə ayrılan pulları yeməkdən elə "şişib-enləşmişdi(lər)" ki, bir ayağı olmayan Qarabağ qazisinə, digər ayağının da kəsilecəyi halda, rehabilitasiya vasitəsi avtomobile təmin olunacağı "xidmeti" söz verildi. Bu sətirlərin yazarının bunulla bağlı telefon-jurnalist sorğusuna Əli Axundovun şöbəsindən "əllilərgələteleyir" anonim cavabı verildiyindən, sözügedən cavab sual formasında basının-medianın manşetlərini bəzəmişdi. 21 il qabaqı o yazışdan sonra bütün sosial, tibbi, mənzil -məsiştərətərindən məhrum edildi. Və Əli Axundov və nazir rüşvətlə mənzil verdiyi əlliləri media işçisi Qarabağ əlinə qarşı qanunsuzluqlara təhrik etməyə başladı; əllilərə ayrılan pullardan bir kisə götürüb, düşüb hakim partiyanın mətbə organelarının canına. Bir de bildim ki, "Yeni Azərbaycan", "Səs" qəzetlərinin bütün səhifələrini "ədalət adına görülən işlərə ədalətsiz münasibətin yaramazlığı" barədə ƏƏSMN-in şöbə müdürü Əli Axundovun və "əməkdaşı" Mehdi Mehdiyevin (dırnaq işarəsi ondan yanadır ki, Mehdi Mehdiyev ƏƏSMN-in əməkdaşı deyil, üzvü olduğum Qarabağ Əlliər Cəmiyyətinin hökuməti) təqdimatında şikayet verdim. Həkim Ramil Həsənov (həzirdə vəkil işləyir) icraata götürdüyü işi Əli Axundovun rüşvəti ilə Yasamal Məhkəməsinə göndərdi və orada yanılmırımsa, Zəfər Quliyev icraata götürülmüş işi icraata götürməkdən gizlince imtina etdi (?) və yuxarı instansiyalarda bu qaytarmanı qüvvəde saxlamaqla cavab verdiyindən, məhkəmə təminatı hüququmdan da

oldum, şəref və ləyaqətin müdafiəsi hüququndan da, hələ üstəlik sağlamlığın müdafiəsi və mənzil hüququndan da. Söz davasında isə aparıcı media orqanları qələbəni təmin etdi və dövlət başçısı sonda yoluunu azmış nazirliyi "təmizləyib"

lığı qüvvədə saxladı. Yenidən Nizami məhkəməsinə verdiyim şikayətlərə isə məsləhətçi Ceyhun Bayramov "baxıb" və it-bata salıb. Məsləhətçinin cinayət işinə baxması qeyri-prosessuallığına isə 5 ildən çoxdur Məhkəmə Hüquq Şurası qiymət



yenilədi.

Nazir müavini Tahir Budagovun qeydiyyatında olduğum Nizami RİH-ə 2009-cu ildə başçı təyin edilməsi keçmiş həmkarı Əli Axundovun RİH-ə ictimai-siyasi şöbəye müdir getirilməsi ilə sonuclandı. Və Əli Axundov 1-ci dərəcəli Qarabağ əlinə qarşı "ictimai-siyasi, humanitar" xidmətini" gizlin gerçekleştirəməyə, barəmdə olmayan, saxta məlumatları dövlət orqanlarına, Ombudsmana ötürməyə başladı. Təsəvvür edin, Xətai məhkəməsinin 2 (!) qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlinə verdiyi Bəhrəz Nuriyev-10A ünvanındaki otaqları başçı-şöbə müdürü "JEK"-in təsdiq etdiyi (?) saxta şəhadətnamə ilə ələ keçiriblər. Yeni başçı Arif Qasımov da Əli Axundovu rüşvət xidmətindən məhrum etmedi.

Əli Axundovun əl altından qara işlərinə hüquq qiyməti verilmədiyindən Nizami məhkəməsinə xüsusi ittihəm qaydasında şikayet verdim. Həkim Ramil Həsənov (həzirdə vəkil işləyir) icraata götürdüyü işi Əli Axundovun rüşvəti ilə Yasamal Məhkəməsinə göndərdi və orada yanılmırımsa, Zəfər Quliyev icraata götürülmüş işi icraata götürməkdən gizlince imtina etdi (?) və yuxarı instansiyalarda bu qeyri-prosessual-

vermir.

Əli Axundovun əl evlərini satmaqda sonuncu alveri 2019-cu ildə Çobanzadə küçəsində tikilən evin bölgüsündə olub. Təsəvvür edin, bütün əlil evlərinin bölgüsü ƏƏSMN xətti ilə mərkəzləşmiş qaydada gerçəkləşir, sözügedən evin bölgüsündə isə yalnız Nizami rayonunda növbəyə duranların hüquqtanın. Keçmiş başçı Arif Qasımov, şöbə müdürü Əli Axundovun təcrübəsindən elə rüşvət amacı ilə yararlanıb ki, bir neçə evi, villası olanlara, keçmiş, indiki deputatlara, Bakıda mənzil hüququ olmayanlara mənzilləri satıblar. Təbii ki, ƏƏSMN yarında DSMF-in sosial proqramlar sektorunun müdürü (2020-ci ildən ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri) Vüqar Behbudovun bu alverdə rolü danılmazdır. Nə yaziq, 4 ildir bu alverə də baş prokurorluq, digər hüquq organları hüquq qiyməti vermir.

Axırı, Əli Axundov "ictimai-siyasi alver bazarı"ndan qovuldu. Tahir Budagov ki Dövlət Statistika Komitəsinin sədrdir, yanına aparar, kürsüsüz qalmaqdən qurtarar.

Hərə getsə də, böhtana görə xüsusi ittihəmimdən qurtara bilməyecək.

**Məğrur Bədəlsov**

## Qarabağ əlili xəstəxanada olarkən Bakı İnzibati Məhkəməsi necə iclas keçirib?

### Bəhlul Cəlalov da belə, "obyektiv" oldu

Bir neçə gündür kəskin ağırlıqlardan 2 sayılı şəhər xəstəxanasında müalicədəyəm. Bakı İnzibati Məhkəməsi 13.09.2023-cü il tarixinə hazırlıq iclası təyin etdiyindən, məhkəməyə ərizə verib, iclası ertələməyi xahiş etmişəm. Eyni zamanda MPM-in 67-1 maddəsinin tələbinə uyğun olaraq 1-ci dərəcəli əlil kimi, dövlət hesabına vəkillə təminatına bir həftədir yenidən ərizə vermişəm. Hakim nə vəkillə təminatla bağlı ərizəmə baxıb, nə xəstəxanada yataqda olmağımı.

Cavabdeh ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sıfarişi ilə iddianın mümkün sayılmaması qərara alınıb. Qərar verilməsə də, "elektron-məhkəmə" informasiya sisteminde bu barədə məlumat yerləşdirilib. Bəhlul Cəlalovun obyektiv olduğunu deyildirdi. Məgər obyektivlik birtərəflı qərar qəbul etmək deməkdir? İstənilən halda, hakimin tərəfləri dinləmək hüququnu pozması göz önündədir. Dinlənilmə hüququnun pozulması qərarın leğvinə mütləq əsasdır. IPM-in 31.1, MPM-67-1, bütövlükdə Konstitusiyanın 61-ci maddələri ilə təminat verilən hüquqi yardım hüququna qadağa da ciddi pozuntudur.

Məhkəmə hakimiyyətinin inzibati orqanlardan öhdəlik götürməsi bir daha üzə çıxdı. Bu dəfə daha kobud şəkildə: İddiaçı Qarabağ əlili xəstəxana yaşılarında, Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalov hakim otağında qazinin pensiyasına "ölüm hökmü" çıxdı.

**Məğrur Bədəlsov**

Hesablama Palatası "Aqroservis" ASC və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə, eyni zamanda dövlət sektorunu kontekstində düzgünlük aspektlərinə uyğunluq vəziyyətinin müəyyənlendirilməsi məqsədi ilə audit aparıb.

Bu barədə "Report" a Parlatadan bildirilib.

2020-2022-ci illəri əhatə edən auditin nəticələrinə əsasən pul vəsaitlərinin hərəkəti üzərindən maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 311,2 milyon manat, xaricələrlər üzrə 278,3 milyon manat təşkil edib.

Funksional fəaliyyətin müstəsna hədəfi kimi yalnız kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə kommersiya münasibətlərinin rəsmileşdirilməsini tələb edən mandata bəzi hallarda əməl edilməyərək kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan ticarət və ya xidmət sahəsinə aid alici və sifarişçilər də kommersiya sövdələşmələri bağlanıb ki, bu da həmin vasitəçi şəxslərin rentabelliyyət hesabına müvafiq malların və ya xidmətlərin son istehlakçısı olan fermerlərdə müəyyən əlavə maliyyə yükünün yaranmasını şərtləndirib.

Dövlət mülkiyyət mənsubiyətli kommersiya qurumu olmaqla müstəqil gəlir mənbələrinin mövcud olmasına baxmayaraq fəaliyyətin planlaşdırılması çərçivəsində tərtib edilməklə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş smetalar kommersiya fəaliyyətinin planlaşdırılması kimi deyil saxlanması xərclərinin (bündə təşkilatına analogi) proqnozlaşdırılması kimi formal olaraq rəsmiləşdirilib, o cümlədən mümkün sərbəst mənfəətin istifadə və ya zərərin bölüşdürülməsi istiqamətləri bu və ya digər formada müəyyənlenir.

Kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanlarının lizinq yolu ilə satışı üzrə faktiki olaraq 2021-ci ilin mart ayında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnnişaf Agentliyinə ötürülmüş qalıq portföldən yığılan vəsaitlərdən 31.12.2022-ci il tarixinə 4,2

milyon manat məbləğində olan hissəsinin maliyyə (mühəsibat) uçotu registrlərində kreditor borc kimi eks etdirilməsi və aidiyəti üzrə (bündə təşkilatı olan Aqrar Kredit və İnnişaf Agentliyinə) köçürülməsi təmin edilməyib.

Ehtimal olunan qiymətlərin müəyyənlendirilməsi prosesində alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) təchizatını (işlərin görülməsini və xidmətlərin göstərilməsini) həyata keçirən şəxslərdən sərbəst şəkildə qiymətlər barədə məlumatların əldə olunması imkanlarından səmərəli istifadə edilməyərək 5 milyon

yət hüququnun istifadəçiyə keçməməsi şərti ilə) predmeti üzrə kənar hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələrdə kənd təsərrüfatı texnikaları ilə konkret hansı təsərrüfatlarda (təsərrüfatların rekvizitlərinin elektron kənd təsərrüfatı informasiya sisteminin data bazası ilə üzləşdirilməklə) və torpaq sahələrində hansı həcmli işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar hesabatlılıq şərtləri (sistemi) müəyyənlenir. Məmənidir ki, bu da dövlətin resursları ilə kənd təsərrüfatı istehsalçılarının əkin sahələrindəki işlərinə dəstək tədbirlərinin statistik uçotunun

zamanda 2005-2019-cu illər ərzində dövlət bütçəsinin müxtəlif mənbələrindən (eləcə də digər mənbələrdən) maliyyə vəsaitlərinin əvəzsiz əsaslarla ayrıldığı halda həmin daxilolmalar hesabına bu ilin əvvəline uçotda kreditor borc kimi qeyd edilmiş 54,8 milyon manat məbləğində vəsaitin nizamnamə kapitalının artırılmasına yönəldilməsi məsələləri üzrə zəruri işlər həyata keçirilməyib.

Azərbaycan Dövlət Zona Maşın Sınaq Stansiyasının və Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının 2015-ci ilin aprel ayında, Azərbaycan Təcrübə-Sınaq və

qram təminatları vasitəsilə avtomatlaşdırılması, ilkin sənədləri, ilkin uçot sənədləri və vergi bəyannamələri arasında mövcud olan uyunsuzluqların vaxtında araşdırılması və aradan qaldırılması təmin olunmayıb.

Cinayət və digər tərkibli əlamətlərlə hüquq mühafizə orqanlarında araşdırılan, məhkəmə orqanları tərəfindən araşdırılmaqla müvafiq qərarlar qəbul edilən debitor borcların günahkar şəxslərdən alınması istiqamətində tədbirlərin gücləndirilməsi, aidiyəti qurumlarla rəsmi yazışmaların mütəmadi əsaslarla aparılması, eyni zamanda debitor borclarının uzunmüddətli dövr ərzində bağlanması təmin etməyən digər şəxslər üzrə cərimələrin tətbiqi, məhkəmə orqanlarında müvafiq iddiaların qaldırılması, kommersiya sövdələşmələrinin dayandırılması kimi təsirli tədbirlərin görülməməsi xüsusi aktuallıq kəsb edib.

Maliyyə (mühəsibat) uçotu sənədlərində başa çatdırılmamış (yarımçıq) tikinti obyektləri kimi 31.12.2022-ci il tarixinə ümumi dəyəri 59,7 milyon manat məbləğində eks etdirilmiş Ucar Pambıq Emalı Zavodu Kompleksinin və 13 sayda pambıq tədarükü məntəqələrinin auditle əhatə olunan hesabat illərində inventarizasiyası həyata keçirilməyib.

Auditor toplanmış sübutlara əsaslanaraq kommersiya fəaliyyətinin mandata uyğun yalnız kənd təsərrüfatı məhsullarının istehsalçılarının tələbatına adekvat təşkil edilməməsinə, dövlət əmlakının uçotu və üzərində sərəncamvermə prosedurlarının pozulmasına dair bir sıra hallardan başqa digər audit predmetlərinin tətbiq edilən meyarlar baxımından əsasən uyğun olması ilə bağlı şərti müsbət rəy verib.

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək auditə əhatə olunan dövr üzrə yol verilmiş bu və digər nöqsan və çatışmazlıqlarla əlaqədar vəsaitlərin bərpasının təmin edildiyini nəzərə alıb, qalan digər nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün konkret təkliflər irei sürüb.

Əşrəf Mehdiyev

## Hesablama Palatası "Aqroservis" də nöqsanlar aşkarlayıb



manata yaxın dövlət vəsaitinə qənaət etmə imkanları reallaşdırılmayıb.

Auditin gedişatında yerlərdə seçmə qaydada həyata keçirilmiş baxışlar zamanı Ucar Pambıq Emalı Zavodu Kompleksinin əsas tərkib hissələri kimi Yağ emalı zavodunun və Lifsiz toxum istehsalı zavodunun ümumiyyətə fəaliyyət göstərmədiyi, Pambıq emalı zavodunun istehsal gücündən (potensialından) aşağı səviyyədə istifadə olunduğu aşkar olunub.

Kənd təsərrüfatı texnikalarının "müvəqqəti istifadəyə" və ya "operativ lizinqə (istifadəyə)" verilmə (mülkiy-

etibarlı aparılmadığını deməyə əsas verir.

Müvafiq tapşırığın icrası çərçivəsində 2021-2022-ci illər ərzində əvəzsiz əsaslarla Kənd Təsərrüfatı Nazirliyindən qəbul edilmiş damazlıq heyvanlarının güzəştli şərtlərlə satışından əldə edilmiş 1 milyon manat məbləğində vəsaitin aidiyəti (bündə təşkilatı olan nazirliyə) üzrə köçürülməsi auditin keçirildiyi müddətin sonuna dək təmin edilməyib.

Dövlət bütçəsindən kənd təsərrüfatı texnikasının alınması üçün 2021-ci ildə 10 milyon manat, 2022-ci ildə 10 milyon manat məbləğində ayrılmış vəsaitlərin, eyni

Təmir Zavodunun isə 2021-ci ilin may ayında Cəmiyyətin tabeliyinə verilməsi şəraitində ayrıca mühasibat uçotu subyektləri olan həmin qurumların müvafiq maliyyə göstəriciləri (hesabatları) üzrə konsolidə edilmiş maliyyə hesabatları tərtib edilməyib, tabeli qurumların fəaliyyəti daxili nəzarət sistemini (prosedurlarının) əhatə dairəsinə hər hansı formada daxil edilməyib, onlarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi müvafiq standartlara uyğun olmayıb,

nağd əməliyyatların qarşısının alınması, maliyyə (mühəsibat) uçotunun pro-

Azərbaycan ordusunun əsgəri Nahid Vahid oğlu Məmmədov 27 sentyabr 2020-ci ildə işğal altında olan ərazilərin azad edilməsi uğrunda savaşa könüllü gedib. 14 oktyabr 2020-ci ilə kimi

addım-addım, kənd-kənd torpaqlarımızı azad edən qəhrəmanların sırasında olub. İndisə Xəzər rayonu Bine qəsəbəsində Şəhidlər Xiyabanında uyuyur. Səadət xanımın danışarkən hələ də "uşağım" dediyi Nahid birdən-bire azad olunmuş torpaqlarda ucalan bayraqlarla

birlikdə böyüküb-ucalıb. Qardaşı Elməddin ilk nəvə olundan hamı onu daha çox

əzizləyirdi. Mənse daha çox Nahidə bağlıydım. Onu elə usaq kimi əzizləyərdim. Mənimcün böyüməmişdi elə bil. Anayam, bəlkə ondan tez ayrılaceğimi, onu daha az görəcəyimi hiss edirdim. Müharibəyə gedəndə ayıldım birdən. Oğlum o qədər böyüküb ki, vətəni azad etməyə gedirdəyə düşündüm... Ana nə qədər özünü topalamağa çalışsa da gözündəki damlalar ya-nağından süzülmürdü, bütöv düşürdü... Adama elə gəldi ki, yer kürəsidi ananın gözlərindən düşən. Müharibələrdən bezən, ağrıyan Yerdi...

1996-ci il iyunun 11-də elə Binədə dünyaya göz açmışdı Nahid. Bütün uşaqlar kimi sevinmiş, ayaq açıb yermişdi. 2002-2013-cü illərdə Binədəki R. Sadıxov adına 136 Nöli məktəbdə orta təhsil almışdı. 2013-2014 -ci ildə Azərbaycan Memarlıq və İnşaat universitetinin nəzdindəki İnşaat kollecində oxuyub. 2014-2015-ci ildə Gəncədə, sonra Ağdamın sərhəd kəndində illərlə düşmən qonşuların hərbi cinayətlərinin şəhidi olan Xındırışanda, sonra Yenikəndə müddətli həqiqi hərbi xidmət keçib. Baş əsgər və baş atıcı olub. Xidmət hissəsində ailəyə tərifnamələr, təşəkkürnamələrlə qaydırıb. Həqiqi hərbi xidmətdən sonra təhsilinə davam edib, "İnformasiya texnologiyaları" ixtisasına yiyələnib. Müxtəlif yerlərdə işləyib, kənardan sakitcə yaşayırımsı kimi görünse də, Nahid sərhəddə keçən xidməti günlərinə unuda bilməyib.

Vahid Məmmədov: "Hər gün işğalda olan torpaqlarını görmək çox çətindi. Adam döyüşmək, torpaqları azad etmək istəyir" deyirdi tez-tez. Nə edəsən ki, Azərbaycanın taleyinə də belə namərd qonşular düşüb. Ev deyil ki, satıb köçəsən. Bu vətəndi. Onu qorunalsan. Mənə vətəni sevən hər bir kəstorpinqimiz ermənilərin işğalında olmasından narahat idi. Döyüşməye hazır idi. Oğlanlarım məktəbli olanda da tor-

paqlarımızın ermənilərdə olmasından narahat olurdu. Sindirə

bilmirdi iki oğlum da. Bu işğalla barişa bilmirdilər. Tovuz hadisələri zamanı, Polad Həsimovun ölüm xəbəri yayılanda gedib ikisi də könüllü yazılmışdı. Heç sorğu-sualı olmadı. Əksinə qürur duyдум oğlanlarımla. Mən sevinirəm ki, ləyaqətli oğullar böyümüşəm. Belə oğullar böyükən ata-analar qürurluomalıdır. Məni aparsayırlar, özüm də gedib döyüşərdim. Nahid qismət imiş. Qardaşını aparmadılar. Düzdü, çox cəsər idi, "erməniyə can verməz" deyə düşünsəm də, şəhid olacağını hiss eləmişdim.

Hər bölüyüdə seçilmiş əsg-

oktyabr... 530 yüksəkliyi uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu.

Yüksəklik güclü müdafiə olunurdu. Texnika ilə getmək mümkün deyildi. Yaxın məsafədə, üzəbzə üzə atışmalarla irəliyən oğulları təsəvvür edin...

Tərtər-Ağdərə yolunun üstündə yerləşən yüksəklik Ağdərənin açarı idi. Füzuli Balakışızadə də çoxu kimi 27 avqust 1999-cu ildə ikinci Qarabağ savaşından illər sonra anadan olub. Orta təhsilini

bitirdikdən sonra 2016-2020-ci illərdə Gəncə Dövlət Universitetində təhsil alıb. Sonra Həqiqi hərbi xidmətə yollanıb: Ərazilərimizin işğalda olmasıyla barişa bilmirdim. Elə bilirdim ki, mütləq mən

murdu. "Öndə gedəcəm" deyə Yarası nisbətən yüngül olundan edirdi. Dayanan kimi "nə

dügündən bizi o təxliyə etdi.

**Vətənim Azərbaycandır. Onun hər bir qarış torpağı mənim üçün doğma və əzizdir. Arzu edirəm ki, tezliklə işğal olmuş 20 faiz torpağımız azad olunsun. O günü səbirsizliklə gözləyirəm. Əger böyük olsaydım mən də torpaqlarımızın müdafiəsinə qalxardım.**

Nahid MƏMMƏDOV

vaxt irəli gedirik" deyirdi. Hücumda, döyüşdə həmişə öndə getmək döyüş bacarığı, Gözüm Nahiddə idi. Nahidin şəhid olduğunu hiss etdim. Müharibənin ən ağır tərəfi

# NAHİD MƏMMƏDOV UCALIĞI

ərlər olur. Onlar həmişə öndə gedir. Şəhidləri, yaralıları çıxarmağa da onlar gedir.

döyüşməliyəm. Hərbi xidmətə gedəndə özümüsəvaşa gedən kimi hiss edirdim. Torpaqların

psixoloji hazırlıq, cəsurluq tələb edir ki, Nahid beleogul idi. Ağdərə, Suqovuşan uğrunda

döyüş yoldaşlarını itirməkdi. Hələ də unuda bilmirəm o səhnəni.

"Yüksəkliyə birinci özüm qalxacam" deməyini unuda bilmirəm. Elə yüksəkliyə qalxmağı arzulayırdı ki... Kəndləndi Füzuli. Mən də ona onsuza unuda bilmədiyi anları bir daha yaşatdığını üçün kəndləndim. Həm də sevindim. Sevindim ki, bizim hələ usaq dediyimiz bu oğullar işğalda olantorpaqların azadlığı kimi tarixi xoşbəxtlik yaşadılar.

Səadət xanımın xatirələrində: Dördüncü sınıfda oxuyurdu. Bir gün həyacanla evə gəldi. "Ana, müəllim "Mənim arzum" mövzusunu yazmayı tapşırıb. Özü də on cümlədən çox olmasın. Yazım, sən də baxarsan-dedi. Oxudum maraqla. Yazısı qəzetdə də çap olundu: Vətənim Azərbaycandır. Onun hər qarış torpağı mənim üçün doğma və əzizdir. Arzu edirəm ki, tezliklə işğal olmuş 20 % torpağımız azad olunsun. O günü səbirsizliklə gözləyirəm. Əger mən də böyük olsaydım orpaqlarımızın müdafiəsinə qalxardım".

**Belə yazmışdı** Nahid Məmmədov "Mənim arzum" mövzusunu. Bu arzuyla böyüdürlər qeyrətli oğullarımız. O qədər böyüdürlər ki, ən uca zirvəyə qalxdılar elə "Vətən uğrunda", "Cəsur döyüşü", "Suqovuşanın azdlığına görə" medallarına layiq olan Nahid Məmmədov kimi...

Kamala Abiyeva



Düşmən əlinə keçməsin deyə şəhidləri, yaralıları döyüş bölgəsində çıxarmaq da hər döyüşçünün bacardığı iş deyil. Bunun üçün möhkəm iradə, cəldlik, psixoloji və fiziki güc gərəkdir. Nahid Məmmədov məhz belə döyüşçü idi. Şəhidləri təhlükəli əraziləndən çıxarmaq, yaralıları xilas etmək döyüşməkdən asan deyildi. "Bizim xilasediciliyim ididi" - dedi döyüş yoldaşları. 14

azadlığı fikri beynimə oturmuşdu. Bəlkə elə usaqlıqdan adımla birləşdəruhumə hopmuşdu. 26 sentyabrdan 27-nə keçən gecə artıqdöyüşə hazır idik. Müharibənin necə ağır olduğunu bilsək də hamımız sevinirdik. İlk gündən özümüz qalib hiss edirdim. Nahid könüllülərdən idi. Əslində komandirlər könüllüləri qabağa buraxmamaşa çalışırıdlar. Amma Nahidi saxlamaq ol-

döyüşlərdən keçmişdik. Suqovuşan azad idi. 530 yüksəkliyini almayıldıq. Nəsə sakitlik yarandı. 14 oktyabr döyüş yoldaşımız Anarın doğum günü idi. Döyüş tapşırığını da yerinə yetirmişdik. Sevinirdik. Anarı sözə də olsa təbrik etmək istədik. Mina yağışı başladı. 3-5 m məsafədə düşdü minalardan biri. Qəlpələr üstümüzə yağıdı. Yaralandım. Anar da yaralandı.

# Fermerlərə ayrılan subsidiyalar

**Onlar bundan necə yararlanır?**



"Bu, Azərbaycan fermerləri, kənd təsərrüfatı üçün çox ağırılı məsalədir".

Bu sözleri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli fermerlərə ayrılan subsidiyalar və onların bu subsidiyalardan necə yararlanması haqqında danişarkən deyib.

Akif Nəsirli deyir ki, kənd təsərrüfatında çalışan fermerlərə əhemmiliyyətli həcmədə subsidiya verilmir, verilən subsidiyalarda adətən məhsulun əkin dövrü başa çatdıqdan sonra verilir: "Mənim üçün də maraqlıdır ki, subsidiyalar əslində kənd təsərrüfatı əkininin xarakterini, ümumiyyətlə mövsümün xarakterinə uyğun verilməlidir. Məsələn, taxıl əkin fermerə hazırla əkin, səpin məsələlərini həll etmək üçün mütləq subsidiya vermək lazımdır ki, fermer imkanı qədər daha çox ərazi-

də əkin aparsın, torpaqlarının şumlanmasını, səpinin aparılmasını səmərəli şəkildə həyata keçirə bilsin. Məsələn, elə adam var ki, 200 hektar yeri var, onun 50 hektarını şumlamağa imkanı çatır, pulu yoxdur. Subsidiyalar isə ona görə verilir ki, bu fermerlər bütün sahələrini şumlaya, məhsul əkə bilsin".

Ekspert deyib ki, taxıl əkin fermerə ən yaxşı halda bu ilin subsidiyاسını dekabr, yanvar, fevral ayında verilir: "Taxılın artıq əkin-biçin vaxtinin keçdiyi bir dövr olur. Fermerlər var ki, subsidiyaları o vaxt alır deyə yanvar ayında taxıl səpir. Yanvar ayında əkilən taxılın məhsuldarlığı oktyabr, noyabr ayında səpilən taxılın məhsuldarlığından nə qədər məhsuldar, keyfiyyətli toxum olsa belə, 50 faiz aşağı olacaq".

Akif Nəsirli bildirib ki, problem subsidiyaların təkcə mövsümə

uyğun verilməməsi deyil, bu sahəde problemlər çıxır: "Birinci onunla əlaqədardır ki, mütxəssislərin sayı azdır. Mütxəssislər var, lakin onlar həlli edici vəzifələrdə deyil, həlli edici qərarlar qəbul edə bilmirlər. Subsidiyaların verilməsindəki problemlərdən biri onun nağdlaşdırılması prosesidir. Subsidiyaların hər 100 manatundan cəmi 25 manatını fermer nağdlaşdırır bilir. Qalan 75 faizini mütləq əvvəlcədən müsəyyən olunmuş şirkətlərdən əzani vəsaitlər almağa xərcləməlidir. Gübrələr, herbisitlər, pestisidlər, toxum və s. almılmalıdır. Həmin şirkətlər də dəqiqli bilir ki, fermerlərə verilən vəsaitin 75 faizi mütləq onlara xərclənəcək. Ona görə də xaricdən keyfiyyətsiz toxum, gübrə, yemləmə vəsaitləri, herbisitlər, pestisidlər gətirərək bazarda ən keyfiyyətli məhsuldan da baha verirlər. Beləliklə də mənfəət əldə etmiş olurlar. Bu probleemi aradan qaldırmadan məhsuldarlığı yüksəltmək olmaz. Çünkü keyfiyyətsiz toxumdan keyfiyyətli məhsul götürmək, keyfiyyətsiz gübrədən istifadə edib yüksək agrotexniki nəticə əldə etmək mümkün deyil. Artıq əvvəlki dövrlərdəki kimi deyil. İndi yemləmə vəsaitləri rəngarəngləşib, təkcə köklə yemləmə olmur ki, fermer işi peyin verməklə bitirsən. Dünyada artıq kökdən kənar qidalanma ilə bağlı təcrübələr var. O məhsulların da keyfiyyətli və keyfiyyətsiz var. Ölkəyə isə əksər halarda keyfiyyətsiz gətirilir".

Davud

## Əhali 8 ayda ərzağa 20 milyard xərcləyib

2023-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar 35,7 milyard manatlıq, o cümlədən 20,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən (DSK) Bizim Media-ya verilən məlumatə görə, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə perakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,5 faiz artıb.

2023-cü ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,1 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və məbellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2

faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə



2023-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,0 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 3,1 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,1 manatlıq, o cümlədən 248,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,6 manatlıq qeyri-ərzaq malları alıb.



## ABŞ RF-dan buğda ixracı ilə bağlı proqnozu yenidən qaldırıb

ABŞ Kənd Təsərrüfatı Nazirliyi Rusiya Federasiyasından buğda ixracı ilə bağlı proqnozu yenidən qaldırıb

ABŞ Kənd Təsərrüfatı Departamenti sentyabr hesabatında Rusiyada yeni kənd təsərrüfatı ilində (iyul 2023-2024-cü il) buğda yiğimi proqnozunu yene dəyişməz qoyub - 85 milyon ton. Təhvil verilmiş son ehtiyatların təxminləri yenidən 1 milyon azalaraq 10,44 milyon tona çatdırılıb.

Lakin hesabatda Rusiya Federasiyasından buğda ixracı proqnozu artırılıb - 48 milyon ton dan 49 milyon tona. Departamentin əvvəlki hesabatında buğda ixracının təxminini (proqnozu) də 500 min ton artırılmışdır.

Qarğıdalı ilə bağlı proqnozlar dəyişmeyib. Cari kənd təsərrüfatı ilində Rusiya 4,2 milyon ton qarğıdalı ixrac edə biler.

Yem taxıl istehsalı artıb - 39,4 milyon ton dan 39,8 milyon tonadək, ixrac 9,11 (+200 min ton) təşkil edəcək, daşınma ehtiyatları hələ də 1,77 milyon ton səviyyəsində qiymətləndirilir.

Rusiya Federasiyasının əsas rəqibi olan Avropa İttifaqı üçün buğda ixracının təxminləri (proqnozlari) 1 milyon azalaraq 37,5 milyon tona çatdırılıb. Al-nin buğda istehsalı proqnozu da 1 milyon azalaraq 134 milyon tona endirilib.

Eyni zamanda, ekspertlər Ukraynada buğda yiğimi proqnozunu yenidən 1,5 milyon artıraraq 22,5 milyon tona çatdırırlar. Son ehtiyatlar 4,13 milyon tondan 4,11 milyon tona qədər enərək bir qədər azalacaq. Ukraynadan buğda ixracı 11 milyon ton (əvvəlki hesabatla müqayisədə +500 min) səviyyəsində proqnozlaşdırılır. Qarğıdalı istehsalı proqnozu 28 milyon tona (+500 min) qədər artırılıb. Qarğıdalı ixracı dəyişməyərək 19,5 milyon ton olub.

Qazaxıstanda buğda yiğimi 15 milyon ton (dəyişməmiş) səviyyəsində proqnozlaşdırılır. Avqust hesabatına görə, ixrac 1 milyon artaraq 10,5 milyon tona çatıb. Son inventar daşınma təxminini 3,2 milyon tondan 2,6 milyon tona endirilib.

Yeni kənd təsərrüfatı ilində qlobal buğda məhsulu 787,34 milyon tona (avqustda 793,37 milyon ton), yemlik taxıl 1 milyard 496,5 milyon tona (avqust təxminini - 1 milyard 497,26 milyon ton), qarğıdalı 1 milyard 214,29 milyon tona qədər azalacaq.

Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ildə taxıl yiğimi proqnozunu 130 milyon tona çatdırıb. Departamentin əvvəlki proqnozu 123 milyon ton idi.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi Krim və yeni ərazilərlə bağlı məlumatları öz proqnozlara daxil etmir.

Dəniz

## Tullantıların atılmasını uşaqlara həvalə etməyin



"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən həyata keçirilən "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində monitorinqlər zamanı qarşıya maraqlı məqamları çıxır.

Tullantı məntəqələrində apardığımız monitorinqlərin nəticəsi onu deyir ki, Yasamal və Səbail rayonlarında əksər ailələr tullantıların toplanış məntəqələrinə daşınmasını uşaqlara həvalə edirlər. Müşahidələr zamanı Səbail rayonunda tullantı məntəqələrinə tullantı gətirənlərin 68 faizi, Yasamal rayonunda isə 76 faizi uşaqlar olduğu müəyyən edilib.

Öləttə, bu göstərici bizim təsadüfi seçmə üsulu ilə müşahidə apardığımız tullantı məntəqələrinə aiddir. Amma bu da nəticəyə gəlməye imkan verir ki, şəhər əhalisinin yaridan çoxu tullantıların menzillərdən daşınmasını uşaqlara təqdim edir. Bu isə tullantıların toplanmasına və daşınmasına ciddi problemləre yol açır. Artıq bir neçə ildir ki, Bakı şəhərinin bütün rayonlarında tullantıların çeşidlənməsi layihəsi həyata keçirilir. Bunun üçün şəhərin tullantı məntəqələrindən köhnə, metal tullantı qutuları götürülüb, onları tünd yaşıl və sarı rəngli, qapaqlı avrokonteynerlər evezləyib. Tünd yaşıl rəngli qutular qarşıq tullantılar, sarı rəngli qutular isə kağız, karton, plastik və metal tullantıların yığılması üçün nəzərdə tutulub.

Tullantı qutularının qapaqlı olması həm tullantıların küləklə havada ətrafa dağılmasına, həm də yağışlı havada qutuların yağış suları ilə dolmaması üçün nəzərdə tutulub. Birinci növbədə onu qeyd edək ki, tullantıların daşınması uşaqlara həvalə ediləndə əksər hallarda onlar ya tullantını menzil başına qədər aparmır, ya da tullantı məntəqəsine çatan kimi orada nəzarətçi yoxdur, əlindeki torbanı tullantı qutularının ətrafına atmaqla kifayətlərin. Çünkü əksər uşaqlar tullantı qutularının qapağını açmağa cəhd göstərsələr də, bunu bacarırlar. Səbail rayonunun bir sıra məhellələrindəki əməkdaşlıq binaların su boruları üçün nəzərdə tutulmuş şaxtalara məişət tullantıları atıldığının şahidi olduq.

Bunu bize həmin binaların ictimai fəal sakinləri göstərdi. Onların sözlərinə görə, bəzi bina girişlərində kameralar görüntülərindən aydın olub ki, şaxtalara, pilləkan qəfəslərinə tullantıları məhz uşaqlar atır. Bununla yanaşı, uşaqlar əlindeki tullantılarını toplanış məntəqələrinə qədər getirib çatdırırlar da, əksər uşaqlar yeni tullantı qutularının qapaqlarını aça bilmirlər və bu səbəbdən də onlar tullantını ya qutunun ətrafına, ya da qapağı açıq olan ixtiyari qutuya atır. Belə olan halda uşaq da qeyri-ixtiyari olaraq qarşıq tullantıları çeşidlənmiş tullantıya qarışdır. Nəticədə onlarla əziyyət çəkib tullantı çeşidləyən sakinlərin zəhməti zay olur. Bir torba qarşıq tullantı bir qutu çeşidlənmiş xammalı zibile çevirir. Çünkü qarşıq tullantı ilə buluşmış kağız-karton məmulatı artıq təkrar emala yararsız vəziyyətə düşür. Bu yerde bir atalar sözü yadına düşdü: "Bir naxırın adını bir dana korlayar".

Lətifəsi sakinlərdən uzaq olsun, bütün məhellənin tullantını çeşidləyərək xammala çevirdiyi bir dolu qutunu bir və ya bir neçə qarşıq tullantı tamamilə korlaya bilir. Bu cür məsuliyyətsizliyi bəzi hallarda böyükler de edir, amma onların əksəriyyəti uşaqlardır. Ona görə də "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyi olaraq bütün Bakı şəhər sakinlərini və qonaqları bərk məişət tullantılarını çeşidləməyə, çeşidlənmiş tullantıları təyinatı üzrə qutulara yerləşdirməyə və tullantıların daşınmasını azyaşlı uşaqlara həvalə etməməyə çağırırıq.

Bütün bunlarla yanaşı, valideyinlərə səslənirik ki, uşaqlar arasında tullantıların çeşidlənməsi və daşınması barədə maarifləndirmə işi aparsınlar. Həyata keçirdiyimiz "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində dövlət orqanlarına təklif edəcəyik ki, uşaqların orta məktəblərdə bəri məişət tullantılarının çeşidlənməsi, daşınması və toplanması qaydaları barədə maarifləndirilməsini təşkil etsinler.

Mövzunu aşağı sinif sağırdalarının kitablarına əlavə etmək, bununla bağlı maraqlı hekayələr de salmaq olar. Amma həm də bu məsələ ilə bağlı xüsusi broşurlar da çap edib, dərslik programına salmaq mümkündür. Lakin buna qədər valideyin olaraq uşaqlarımızı bu istiqamətdə maarifləndirmək bizim bir vətəndaş borcumuzdur. Ətrafımızı, məhelləmizi, ən nəhayət, şəhərimizi təmiz və abad görmek istəyirik, belə məsələlərə həssas yanaşmalı, vətəndaş həmrəyli nümayiş etdirmeliyik.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımına ilə, "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində hazırlanmışdır. Yazida əks olunan fikir və mülahizələr müəllifə aididir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Akif Nəsirli

İngiltərənin paytaxtı Londonda kommunal təsərrüfat işçiləri maraqlı bir təcrübə aparıblar. London küçələrində kifayət qədər tullantı qutusu olmasına baxmayaraq, küçə və meydanda siqaret və siqara kötüyü çox olduğundan, bunun qarşısını almaq üçün eksperiment aparıblar. Belə ki, tullantı qutuları əvəzinə London küçə və meydana rına seçki qutuları qoyublar. Qutunun yuxarısında cəmiyyət üçün aktual olan bir sual və iki cavab yerləşdirilib. Hər cavabın altında isə bir tullantı dəliyi açılıb. Suala cavab vermək istəyen sakın öz düşüncəsinə uyğun olaraq, aşağıdakı suallardan birini seçərək, elindəki siqaret kötüyü müvafiq dəlikdən qutuya atır. Qutunun bir tərəfi şəffaf olduğundan "seçki"nin nəticələri

rəsiz olub. Siqaret çəkənlər seçki qutularını alternativ külqabilardan daha cəlbedici hesab edir və onlardan istifadə etmək ehtimalı daha yüksəkdir.

Məsələn, Böyük Britaniyanın digər şəhər küçələrində böyük seçki qutuları ictimaiyyət "Barbie vs Oppenheimer"-ə səs verməyə imkan verir

Southampton və Mançesterdə açılan yeni zibil qutuları ictimaiyyəti zibilləri azaltmaq üçün "Barbie vs Oppenheimer" və "Liam Gallagher vs Noel Gallagher" kimi mövzular da səs verməyə təşviq edir.

"Hubbub" ekoloji xeyriyyə teşkilatı və "KFC" arasında əməkdaşlıq çərçivəsində qurulan və dizayn edilən "Pick Your Side" sınaqları zibilə mübarizə layihəsinin bir hissəsi

ügurla cəlb etdiyini gördükdən sonra eyni yanaşmanı digər zibil qutuları ilə də sınaqdan keçirmək istədik. Biz həmişə zibillənməni azaltmaq üçün kreativ yollar axtarıq və ümid edirik ki, davranış dəyişikliyi prinsipləri əsasında qurulan yeni Böyük Bülletenlər bunu edəcək. Müstəqil, elmi qiymətləndirmələr vasitəsilə onların təsirini izləyəcəyik."

Gavin Ellisin praktikasından ilham alaraq, biz də öz növbəmizdə düşünürük ki, hələlik Bakı və digər böyük şəhərlərimizin mərkəzində qoyulan tullantı qutularını bu cür seçki qutuları ilə əvəzləsək, küçə və meydana atılan tullantıların həcmi əhəmiyyətli dərəcədə azala bilər.

Məsələn, Bakının "Torqovı" kimi

**Seçki qutusu siqaret kötüyüni küçələrdən 73% azaltdı**

# Tullantı, yoxsa seçki qutusu?

**Tullantı, yoxsa seçki qutusu?**



aydın görünür. Ona görə də hər bir cavabın pərəstişkarı qutuya daha çox siqaret kötüyü atmaqla öz seçimi öne çıxarmağa çalışır. Beləcə, psixoloji olaraq insanlarda siqaret kötüklerinin yerə yox, məhz seçki qutusuna atmaq maraqlı yaranır. Nəticədə fərdi seçimini olan külqabı, yeni haqqında danışılan seçki qutusu siqaret kötüğünün küçələrdən 73%-ə qədər azalmasına xidmət edib.

Yuxarıda qeyd etdiyim kimi, hər bir seçki qutusunda bir sual və iki cavab qeyd olunur. Siqaret çəkənlər siqaret kötüğünü seçdikləri cavabın altındakı yuvalara ataraq səs verirlər. Zibil iki sütunda şəffaf şüşənin arxasına yığılın və hansı cavabın daha çox səs topladığını göstərir.

Suallar bülleten sahibi tərəfindən asanlıqla dəyişdirilərək gülməli, aktual, təxribatçı ola bilər ki, bu da auditoriyanın düşüncə və maraqlar tərzinə uyğun olmalıdır...

Tədqiqatlar göstərir ki, siqaret kötüklerinin çirkənlənməsini azaltmaq üçün başqa təkliflər əsasən səmə-

olaraq Mançester və Southampton şəhər mərkəzlərində yeni böyük seçki qutuları qurub.

Analoqsuz olaraq xarakteriz edilən şirkətlər deyirlər ki, yeni "Big Bulletin" (Böyük Bülleten) qutuları zibil atarken ictimaiyyətin hansı seçimə səs verdiyini aşkar etmək və saymaq üçün güneş enerjisi ilə işləyən sensorlardan istifadə edir, rəqəmsal ekranlar isə xalları izləyir.

Suallar yeni mövzular toplusuna dəyişdirilmədən, dörd həftə ərzində səs toplayır. Bunun ardınca isə nəticələr səni intellektləndirmədən istifadə etməklə, ekoloji texnologiya şirkəti olan "Ellipsis Earth" tərəfindən təhlil edilir və qiymətləndirilir. Şirkətlərin məlumatına görə, tullantı qutularının sensorlu və məlumat monitoru olan seçki qutuları ilə əvəzlənməsi şəhər küçələrində tullantıların 91% azalmasına səbəb olub.

"Hubbub"un direktoru və həmtəsisçisi Gavin Ellis isə öz şərhində deyir: - "Biz 2016-ci ildə səsvermə üçün külqabını yaratdıq və onun siqaret çəkənləri elindəki siqaret kötüğünü həmin qutuya atmaq üçün tanınan Nizami Gəncəvi adına küçəsində bu cür seçki qutuları yerləşdirib üzərinə aktual bir sual qoyulsısa, öz seçimimə səs vermək üçün insanlar küçədə tullantı axtaracaq. Məsələn, belə seçki qutularına "Qarabağ" yoxsa "Neftçi"- sualını qoymaq olar.

Boyuk Britaniya təcrübəsi onu da müəyyənledirib ki, belə seçki qutularında intellektual suallar insanları daha az cəlb edir. Əksinə, sub-kultura mövzuları bu işdə daha çox uğur qazandırı.

**Şahnaz Salehqızı**

**Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımına ilə "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində hazırlanıb. Yazida əks olunan fikir və mülahizələr müəllifə aididir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.**

Diger xarici ölkələrdə ol-  
duğu kimi SSRİ-də də birinci  
şəxslərin təhlükəsizliyi ilə bağlı  
xüsusi qaydalar mövcud olub.  
Bu qaydalar onlar tərəfindən  
pozulduqda ölkənin ali orqan-  
ları tərəfindən siyasi liderlərə  
xəbərdarlıq formasında "cə-  
za"lar da tətbiq edilib. Ele 1977-  
ci ilin iyul ayında Gürcüstanın  
birinci katibi Eduard Şevard-  
nadze də Moskvaya, Mərkəzi  
Komitəyə təhlükəsizlik təlimatı-  
ni ciddi şəkildə pozduğuna gö-  
rə dəvət edilib.

Maraqlıdır, kifayət qədər siya-  
si təcrübəyə malik olan, birinci  
katib vəzifəsindən əvvəl öz res-  
publikasında daxili işlər orqanla-  
rina rəhbərlik edən Şevardnadze-  
ni qayda-qanunu pozmağa hansı  
hadisə vadə edib?

Hər şey futboldan başlayıb,  
Tbilisi də keçirilən "Dinamo" Tbilisi və  
"Zarya" (Voroşilovgrad) arasındakı matçdan. Əvvəlki oy-  
unlarda olduğu kimi Şevardnadze  
bu matçı da birbaşa stadiondan,  
birincilər üçün ayrılmış lojadan  
seyr edib. Stadionda təxminən al-  
tmış minə yaxın azarkeş olub.

Oyunun son dəqiqələrinə qə-  
dər hesab açılmayıb. Bu da azar-  
keşlərin hiddətinə və gərginliyə  
səbəb olub. 86-ci dəqiqədə  
gürcüstanlı hücumuya qarşı rə-  
qib komandanın cərimə meydana-  
casında kobuduq edərək onu yi-  
xıblar. "Zarya"nın müdafiəcisinin  
bu kobuduğu azarkeşləri hiddət-  
ləndirib və onlar tribunaldan  
"penaltı" deyə qışqıraraq arabır  
hakime də söyüşlər yağıdırıblar.  
Hakim Romuldos Yuska isə öz

## Leonid Brejnev dən Şevardnadzeyə atmaca

"Stadiona dalaşmağa yox, futbol oynamaya getmək lazımdır..."



işarəsi ilə oyunun davam etdiril-  
məsini, bir neçə dəqiqədən sonra  
isə öz fiti ilə oyunun sona çat-  
diğini bildirib. Bu sonuncu fit sə-  
sindən sonra azarkeşlər yaşılmeydançaya axışıblar. Sonradan  
məlum olub ki, meydancaya tex-  
minən 5-7 min azarkeş daxil  
olub. Bu məqamda milis patrulla-  
rinin köməyi ilə hakimlər və rəqib  
komandanın oyuncuları çox çə-  
tinliklə futbolcuların istirahəti  
ürün nəzərdə tutulmuş otşa çat-  
dırılıblar. Stadionun hasarlarından  
dəmir lövhələri, oturacaqlardan  
taxtaları qoparan azarkeşlər ha-

kimlərin və futbolçuların olduqları  
yerə hücum ediblər.

Vəziyyətin son dərəcə gərgin  
oldığını öz gözleri ilə görən Şe-  
vardnadze səsgücləndirici vasi-  
tesi ilə azarkeşlərə müraciət  
edib. Ancaq onun 1-2 dəqiqəlik  
müraciəti heç bir nəticə vermey-  
ib. Daha sonra səsgücləndirici-  
dən gürcülerin böyük rəğbet bə-  
lədiyi idman şərhçisi Kote Maxa-  
radzenin səsi eşidilib. Bu səs de  
azarkeşləri geri qaytarıbilməyib.

Şevardnadze yaşılmeydançaya  
düşməye cəhd edib. Ancaq  
bu qarışq durumda və sızlıqla o,

heç iki-üç metr belə qabağa gedə  
bilməyib. Qarşiduruma isə anbaan  
daha da gərginləşib.

Bir neçə dəqiqədən sonra sta-  
dionda gürű azarkeşlərin kumri  
David Kipiani görünüb. Həmin  
qarışq meqamda azarkeşlər Kipi-  
aniyi algılaşasalar da, sonra onu  
çiyinləri üstə yaşılmeydançadan  
kənara çıxarıblar. Yəni bununla  
demək istəyiblər ki, onun da mə-  
sələye müdaxiləsi mənasızdır.

Nəhayət, Şevardnadze 3-4  
nəfər mühafizəcinin köməyi ilə  
azarkeşlərin yanına düşə bilib. O,  
səsgücləndirici vasitəsi ilə növbə-  
ti dəfə azarkeşlərə müraciət edib,  
onlardan dənə-dənə xahiş edib ki,  
arkasında gəlsinlər. Birinci katibin  
bu cəhdini alınıb. Şevardnadze qa-  
baqda, azarkeşlər isə onun arxa-  
sınca stadiondan çıxıblar. İzdihəm  
təxminən bir kilometr mesafe  
qət etdiğindən sonra Şevardnadze  
ayaq saxlayıb və kiçik bir nitq  
söyləyib: "Əziz dostlar, problem bu  
yolla həll olunmur. Biz bu məsələ ilə  
ciddi məsələ olacaq, kimin həgli,  
kimin haqsız olduğunu aşkar  
edəcəyik. İndi isə sizdən xahişim  
odur ki, evlərinizə dağlılaşınız. Mən  
artıq yerimə yaqtım yoxdur..."

Bununla da Şevardnadze gec  
da olsa incidentin qarşını almağa  
nail olub.

Stadionda baş vermiş hadisə  
zamanı təkcə daxili qoşunlardan  
və milislerden 35 nəfər müxtəlif  
dərəcəli bədən xəsarəti alıb, bir  
neçə təcili yardım və milis maşın-  
ları yandırılıb.

Stadiondakı hadisələr haqq-  
ında dərhal Mərkəzi Komitəyə  
məlumat verilib və Şevardnadze  
təcili Moskvaya çağırılıb.

Hadisə Siyasi Büro üzvlərinin  
iştirakı ilə Leonid Brejnev'in kabini-  
netində müzakirə olunub. Büro  
üzvlərinin bəziləri Şevardnadze-  
nin yaşıl meydançaya düşməsini  
təhlükəsizlik təlimatını pozması  
kimi qiymətləndirilər və ona partiya  
cəzası verilməsini istəyiblər.  
Baş katib bütün təklifləri dinlədik-  
dən sonra Şevardnadzeyə söz  
verib. Birinci katib hadisəni bütün  
təfərrüatları ilə danışıb, bildirib  
ki, hadisəyə birbaşa müdaxile et-  
məyəcəyi təqdirdə daha ağır nə-  
ticələr ola bilərdi.

Brejnev bu hadisəyə görə Şe-  
vardnadzenin "başını sığallama-  
sa" da, onun hiddətli və qəzəbli  
kütələnin arasında sühə yaratması  
na haqq qazandırıb. Baş katib  
yığıncığı zarafatla yekunlaşdırıb:

Eduard Amvrosievic, bu dəfə  
partiya cəzasından yaxa qurtara  
bildiniz. İndi bizim sizə bir tövsiy-  
əmiz var, bundan sonra stadionna  
dalaşmağa yox, futbol oynamaya  
getmək lazımdır...

Qeyd edək ki, Şevardnadze  
müəllifi olduğu "Keçmiş və gə-  
ləcək haqqında fikirlər" kitabında  
hadisənin təfərrüatlarına geniş  
yer ayırıb.

## Müşavirədə baldırını Xruşova göstərən yazıçı

1959-cu ildə Kremlidə Nikita Xruşovun  
iştirakı ilə ideoloji məsələlərə həsr olun-  
muş müşavirə keçirəndə toplantı iştirakçı-  
ları "maraqlı" bir hadisə ilə üzləşiblər.

Həmin müşavirədə yüksək ranqlı dö-  
lət memurları ilə yanaşı, ölkənin tanınmış  
simaları, yazıçılar, şairlər, bəstəkarlar,  
ressamlar da iştirak ediblər. Bir neçə çı-  
xişdən sonra yazıçı Qalina Serebryakova  
da söz istəyərək tribunaya çıxbı.

Amma onun çıxışı heç də ədəbiyyatla  
bağlı olmayıb. Yazıçı cəzaçəkmə müəssi-  
sələrində vəziyyətin ürəkəcan olmadığın-  
dan, məhbuslara qarşı qeyri-insani mü-  
nəsibətdən səhərbət açıb. Xruşov onun  
sözünü yarımcıq kəsib:

- Sizin çıxışınızın bu müşavirəyə heç  
bir aidiyəti yoxdur, söylədikləriniz isə hə-  
qiqətə uyğun deyil. Yazıçı həqiqəti söylə-  
məlidir.

Xruşovun iradından sonra Serebrya-  
kova tribunadan iki addım kənara çıxbı,  
ətəyini qaldıraraq baldırlarını Xruşova və  
müşavirə iştirakçılarına nümayiş etdirib:

- Buyurun baxın, diqqətlə baxın, çapıqla-  
rara, armaturla vurulan zərbələrin yerinə  
diqqət yetirin və özünüz söyləyin, mənim  
dediklərim həqiqətdir, yoxsa yalan? Gös-  
terdiklərim söylediklərimin canlı sübutu-  
dur.

Xruşov bu mənzərəni gördükdən so-  
nra bir neçə saniye susmağa məcbur qa-  
lib. Amma yazıçının cavabını da verməyi  
vacib sayıb:

- Bunlar Stalin rejiminin nişanələridir,  
biz heç vaxt belə şeylərə imkan vermərik.  
Qalina Serebryakova hələ gənclik illərin-  
dən cəsarəti olmayı ilə fərqlənib.

1905-ci ildə Kiyevdə inqilabçılar ailə-  
sində anadan olan Serebryakova orta  
məktəbi bitirdikdən sonra ali tibb təhsili



O, sovet liderini susmağa məcbur edib ...

alıb. Əslində o, həkim olmaq istməyib.  
Sadəcə valideynlərinin arzusunu həyat  
keçirək tibb institutunda oxuyub. İnstitu-  
tu bitirdikdən sonra Serebryakova bir gün  
də olsun belə həkim işləməyib. O, ilk  
əmək fealiyyətine yerli qəzetlərdə ədəbi  
işi, müxbir kimi başlayıb, sonralar isə fe-  
aliyyətini Moskvada "Komsomolskaya  
pravda" qəzetiндə davam etdirib. Jurnal-  
istiqa fealiyyətinin ilk illərində imzası ilə  
tanınan Serebryakova Çinə, Fransaya, İspaniyaya,  
İsvəçə ezməyi təqdim etdi. Maraqlı yazıları ilə diqqəti cəlb edib.  
Karl Marks haqqında yazacağı romanı  
materiallar toplamaq üçün o, Kremlin  
xüsusi razılığı ilə Qərbi Avropaya səfər  
edib.

Serebryakovanı fərqləndirən cəhətlər-  
dən biri də onun cazibədar xarici  
görünüşü olub ki, bu da yazıçıya kifayət

qədər "problem" yaradıb. Bir çox dövlət  
məmurları, yazıçılar və şairlər, bəstəkar  
və rəssamlar Serebryakova qarşısında öz  
sevgilərini etiraf ediblər. Yazıçı isə öz se-  
çimini çox ləngitməyib. O, Siyasi Büronun  
üzvü və SSRİ-nin ilk maliyyə komissarı  
(naziri) Qalina Sokolnikovun evlilik təklifi-  
ni qəbul edib və onunla ailə həyatı qurub.

Aile qurdıqdan sonra Qalina Se-  
rebryakovanın yaradıcılıq imkanları dəha-  
da genişlənib. Xarici ölkələrə səfərlərinə  
heç bir məhdudiyyət qoyulmayıb. Bu ərafədə  
onun bir neçə kitabı nəşr olunub.  
Amma bu rahat, güzəştli və imtiyazlı həyat  
uzun sürməyib, repressiya dalğaları bu  
ailənin də rahatlığını pozub.

1936-ci ildin iyul ayında Qalina Sokol-  
nikov antisovet fealiyyətdə ittiham oluna-  
raq həbs edilib. Həbsdən sonra o, İosif  
Stalinə bir neçə məktub ünvanlayıb, fə-

liyyətində heç bir antisovet əməlinin ol-  
madığını anlatmağa çalışıb və xahiş edib  
ki, həyat yoldasını bu məsələlərə qatma-  
sınlar. Stalin Sokolnikovu əfv etməyib,  
amma həyat yoldasının azadlıqda qala-  
cağına söz verib. Beleliklə, Qalina Se-  
rebryakova həyat yoldasının azadlıqda çıx-  
ması üçün bütün mümkün variantlara əl  
atıb. Ancaq heç bir ay ötməmiş onu da  
həbs edərək sürgünə göndəriblər.

1939-cu ildə Qalina Sokolnikov  
türmədə öldürülüb. Ölüm haqqında rəsmi  
reydə səbəb "qəfil ürəktutma" qeyd olunub.  
Sonralar məlum olub ki, sabiq maliyyə  
nazirinin ölümünü Lavrenti Beriya si-  
fariş edib.

Qalina Serebryakovaya təyin edilən  
sürgünün müddəti əvvəlcə 3 il olub. Daha  
sonra bu müddət 5 il də uzadılıb. 8 ildən  
sonra isə yazıçıya daha 10 il sürgün həy-  
ati hökmü oxunaraq Qazaxistana göndəri-  
lib.

Serebryakova 18 il ərzində mənvi və  
fiziki işgəncələrlə yaşayıb. Nəhayət,  
1955-ci ildə azadlığın qapısı onun üzünə  
açılib. Yazıçı Moskvaya qayıdan kimi Ni-  
kita Xruşova məraciət ünvanlayıb. Xruşov  
Serebryakovanın məraciətini müsbət ca-  
vablandıb. Serebryakova uzun illərdən  
sonra partiyaya və Yazıçılar İttifaqına bər-  
pa olunub. 1956-ci ildə onun Karl Marks  
hər olunmuş trilogiyası işq üzü görüb.

Sürgün həyatı yazıçının səhhətində  
ciddi problemlər yaratsa da, Serebryako-  
va ömrünün son illerinə qədər qələmini  
yerə qoymayıb. O, 1980-ci ildə, 74 yaşın-  
da vəfat edib.

Təqdim edən: İlham Cəmiloğlu

## Körpəni yatıranda çox yelləməyin, beyinə qan sızı bilər



Uşaqları yelləyərək  
yatırmaq düzündürmü?  
Bunun zərərləri  
varmı?

Uşağı yatırmaq üçün ay-  
aqda, adeyal və ya beşikde  
yelləmək üsullarından isti-  
fadə edilir. Xüsusən də kör-  
pənin ilk üç ayında qaz  
sancıları olduğundan çarə-  
siz qalan valideynlər ətraf-  
dakı yaşlı insanların məslə-  
həti ilə uşağı ayaqda yellə-  
məyə başlayırlar. Çox za-  
man da uşaq illər boyu bu  
üsulla yatmağa davam edir.  
Hətta bu vəziyyət bütün  
gecə ananın ayağında ay-

rılmamaq vərdişinə çevrilə-  
bilir.

Nevroloq Aynur Zeynalova  
deyir ki, körpələri yatırdıra-  
kən yelləmək, havaya atıb-tut-  
maq olmaz. Bu, uşağın  
sağlamlığında ciddi fəsadlar  
yarada bilər. Daxili qulaqda  
bədənin müvəzineni nizama-  
salan mürəkkəb sistem - ves-  
tibulyar aparatı yerləşir. Bu  
vestibulyar aparatında xüsusi  
maye - labirint mayesi olur.  
Burdakı hüceyrələr başın en  
kiçik hərəkəti ilə çalxalanın-  
daxili qulaq mayesinin çırpın-  
tiları ilə oyandırlaraq, başın  
hərəkətini beyinə itələyir. Çox  
süretlə firlandıqda ordakı

maye hələ də firlandığından  
baş gicəllənməsi deyilən bir  
hal ortaya çıxır. Uşaq yellənən  
zaman da gözləri sabit bir  
nöqtəyə baxır və vestibulyar  
labirintdəki hüceyrələr silklə-  
nərək, körpənin baş gicəllən-  
məsi kimi bir hissə yuxuya  
getmesine səbəb olur. Uşaq  
yatmaq ehtiyacından çox sə-  
səmlik hissəyle yatmağa baş-  
layır. Körpənin ağlamasını  
dayandırıa bilməkdə get-ge-  
də daha güclü formada bir  
yerdən digər yere itələnmiş  
kimi yelləməyə başlayır.

Bu cür həddən artıq yell-  
lənmə təhlükəli nəticəyə sə-  
bəb ola bilər: "Körpələrin başı  
bədənə nisbətən böyükdür. Bu-  
na görə başın önsə-axryaya atıl-  
ması və ya sağa-sola çevriləməsi  
zamanı ciddi fəsadlar yaranar.  
Məsələn, boyundan beyinə ged-  
dən damarlar yırtılırla, baş  
beyinə qan sızar. 1 yaşa qədər  
körpələrlə daha ehtiyatlı dav-  
ranmaq lazımdır. Körpələri sev-  
mək məqsədiylə silkləmək,  
atıb-tutmaq də qəti qadağandır.  
Körpələri silkləyən zaman tək  
beyin qanaması deyil, beyindən  
qarın boşluğununa yönələn azan  
sinirin qopması, nəticədə tə-

nəffüs dayanması baş verir. Ən  
çox rast gəlinən hal budur".

Həkimin sözlərinə görə,  
yuxu problemi olan uşağı sa-  
atlarla silkləyib yatırmaq  
çalışmaqdansa həkimə aparm-  
maq lazımdır. Uşağın həkim  
tərefindən müayinə edilərək  
hər hansı bir sağlamlıq prob-  
lemi olub-olmadığı araşdırıl-  
malıdır.

Körpələri necə  
yatırmaq lazımdır?

Yuxuya getme üsulları her  
körpədə fərqlidir. Xüsusən də  
uşağı qaz sancıları keçidk-  
dən sonra ona yatma vərdişi  
aşilanmalıdır. Körpəni yatır-  
mağa çalışan zaman onun tox,  
altının təmiz, mühit istiliy-  
inin və geyiminin uyğun olub-  
olmadığına nəzarət etmək la-  
zımdır. Əger bütün bu şərtlər  
təmin edilibsə və körpə yenə  
ağlayırsa, demək, körpənin  
ağlaması yatmaq ehtiyacın-  
dan yaranıb.

Körpə hər axşam eyni sa-  
atlarda önce quacaqda sakit-  
leşdirilməlidir. Daha sonra ze-  
if işiqda, öz yatağında uzadıl-  
malıdır. Onun kürəyini sığalla-  
maq, əlindən tutmaq olmaz.  
Bir az böyüdükdən sonra "yat-  
maq dostu" kimi bir oyuncaq  
yuxuya getmesini asanlaşdırı-  
bilər. Lakin bu oyuncaq sa-  
dəcə yataqda verilməlidir.



Bu meyvə  
orqanizmi xərcəngdən  
qoruyur

Həkimlər orqanizmi xərcə-  
ngdən qoruyan meyvəni açıq-  
layıblar.

Şaftalı karotenoidlər və ko-  
fein turşusu ilə birlikdə güclü  
antioksidant kimi fəaliyyət gös-  
tərən fitonutrientlər, bioaktiv  
birleşmələr əməle gətirir.

Araşdırmalara görə, bu bir-  
leşmələr toksinlərdən və sə-  
bəst radikallardan oksidleşme  
proseslərini yavaşlatmağa və  
azaltmağa kömək edir. Bu da  
şaftalının güclü anti-xərcəng  
xüsusiyyətlərinə malik olması  
deməkdir. Şaftalı ürəyə müsbət  
təsir edir, həzmi yaxşılaşdırır  
və qanda normal xolesterin sə-  
viyyəsini saxlayır.

Təsisçi:

Tapdıq Abbas

Baş redaktor:

Akif Nəsirli

Birinci müavini:

Şahnaz Salehqızı

İnformasiya səbəsinin müdürü:

Röyal Əsədli

Bölgə müxbirləri:

Vaqif Cəmiloğlu  
Sadıq Sadıqov  
Fərman Məhəmməd Əzizli

İqbal Məmmədov  
İlkin Əsədzadə

Qəzet 16 fevral 2003-ci ildən çıxır.

Ünvan: AZ 1073, Azərbaycan,  
Bakı şəhəri, Mətbuat prospekti,  
529-cu məhəllə, 6-cı mərtəbə  
"Azərbaycan" nəşriyyatı

E-mail: paralel\_qazeta@mail.ru

Qəzet Vüqar Tofiqoğlu  
mətbəəsində çap olunur.

Əlyazmalara rəy verilmir və geri  
qaytarılmır.

Qeydiyyat №257

Sifariş: 2185 Tiraj: 1550



diği görülür. Unutmaq olmaz  
ki, yaxşı ata-övlad münasibət-  
ti həm de uşağın həyata  
münasibətini de gücləndirir.  
Ata-övlad münasibətində ən  
vacib məqam uşağa sevildiy-  
ni və dəyər verildiyini hiss  
etdiməkdir. Bu uşaqlarda  
xüsusiyyətlərinin formalaş-

## Ata-uşaq münasibəti: Özgürəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında ana-  
lar yanaşı ataların da rolü  
böyükdür. Bununla əlaqə-  
dar psixiatriya mütəxəssisi

Dos. Dr. Serhat Tunç məlu-  
mat verib. Güclü ata-övlad  
ünsiyyəti olan uşaqların  
müsəbt şəxsiyyət xüs-  
siyyətlərini inkişaf edir. Ata  
ilə qarşılıqlı əlaqə uşağın  
intellektual, sosial-emosio-  
nal, cinsi-roll və şəxsiyyət  
inkişafında mühüm rol oynayır.

Ata-övlad qarşılıqlı əlaqə-  
sinin uşaqların həm sosial,  
emosional və ünsiyyət bacar-  
rıqlarını inkişaf etdirmələri,  
həm də onları real xarici  
dünyaya hazırlamaları üçün  
son dərəcə əhəmiyyəti ol-  
duğunu vurğulayan psixiatr  
bildirib ki, valideynlərin uşaq  
yetişdirərkən məsuliyyəti

paylaşmanın vacibliyini anla-  
malıdır. Ata fiqru uşaq inkişafında  
əhəmiyyətli yer tutur.  
"Həm ananın, həm də ata-  
nın qarşılıqlı əlaqəsi uşağın  
sağlam inkişafında fərqli nə-  
ticələrə malikdir. Ata-övlad qar-  
şılıqlı əlaqəsi uşaqda diferensi-  
allaşmaya başlayır, onu müştə-  
qil edir və yaradıcılıq verir. Bu  
səbəbdən atalar da övladları ilə  
oyunlar oynamalı, onlara kitab  
oxumalı, nümunə olmalıdır"-, deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə,  
xüsusilə 0-6 yaş qrupunda bu  
münasibətlər çox önemlidir.  
Şəxsiyyətin əsas quruluşu al-  
ti yaşa qədər formalasılır. Ata-  
övlad ünsiyyəti güclü olan  
uşaqlarda müsəbt şəxsiyyət  
xüsusiyyətlərinin formalaş-